

# QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"Səs" qəzeti mənim  
üçün ən əziz qəzətdir

NAXÇIVAN: 5000 illik tarix,  
101 illik muxtariyyət



5



# SƏS

№ 023 (7191)

8 fevral 2025-ci il.  
Qiyməti 60 qəpik

## Putin-Tramp sövdələşması və...



4



12



Vergi və gömrük  
rüşümləri niyə dəyişdirilməlidir?



“USAID illər boyu müxtəlif dünya  
ölkələrində ikili funksiyarı yerinə yetirib”




13

Şərqdə ilk  
dəfə: ölüm  
hökümü necə  
ləğv edildi?



8

Təbiətin  
oyanmasının  
ilk müjdəcisi



14

Prezident İlham Əliyev Bakıda metronun  
“Gənclik” stansiyasının yaxınlığında yaradılan  
yeni parkın açılışında iştirak edib



2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər.

Fransa dünyada  
sülhə və təhlükəsizliyə  
təhdid yaradır

# “Mühüm enerji təhlükəsizliyi layihəsi üçün tərəfdalarımızla fəal çalışırıq”

*“İlham Əliyev. İnkışaf - məqsədimizdir” çoxcildliyinin 141-ci kitabı çapdan çıxıb*

**B**iz 2030-cu ilə qədər texminen 6 gigavatlıq Gündəkən, külək və hidroenerji stansiyalarının tikiləməsini planlaşdırırıq. Bu, tam planlarımızın hamısı deyil, 10 gigavatlıq bərpəolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdalarımızla fəal çalışırıq”. AZERTAC xəbər verir ki, “İlham Əliyev. İnkışaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 141-ci kitabında yer alan bu sözləri dövlətimizin başçısı BMT-nin Baş direktoru, Avropa Yenidənqurma və İnkışaf Bankının prezidenti ilə görüşləri haqqında informasiyalar

Konfransının 29-cu sessiyasının (COP29) Liderler Sammitinin açılış mərasimində söyləyib. Çoxcildliyin 141-ci kitabında toplanmış materiallar 2024-cü ilin noyabr-dekabr aylarını əhatə edir. Yeni kitaba Azərbaycan Prezidentinin COP29 Liderler Sammitinin açılış mərasimində, COP29 çərçivəsində inkışaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxişlarının mətnləri, bu beynəlxalq tədbirlə bağlı Azərbaycana gelmiş dövlət və hökumət rehbərləri, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Şurasının Baş katibi, BMT-nin Baş katibi, İslam İnkışaf Bankının prezidenti, ICESCO-nun Baş direktoru, Avropa Yenidənqurma və İnkışaf Bankının prezidenti ilə görüşləri haqqında informasiyalar

daxil edilib.

Nəşrdə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərinə dair materiallar da verilib. Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin Bakıda Zəfer parkının açılış mərasimində Azərbaycan xalqına müraciətinin mətni də yer alıb.

Oxucu kitabda Azərbaycan Prezidentinin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti və Rusyanın “RIA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” programının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsinin mətni ilə də tanış ola bilər. Yeni kitaba dövlətimizin başçısının COP29 çərçivəsində “Dünya dinləri yaşıllı planet uğrunda” şəhəri altında keçirilən Dini

Liderlərin Qlobal Sammitinin, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün edaletin temin edilməsi” mövzusunda II beynəlxalq konfransın, Azərbaycan Uşaqlarının VI Ümumrespublika



Forumunun, Azərbaycan könüllülərinin VII həmərəlik forumunun iştirakçılarına müraciətləri də daxil edilib. Çoxcildliyin buraxılışına məsul “Azərnəş”in baş redaktoru Əlövət Ağalarovdur. Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZERTAC) materiallarından istifadə olunub.

## Prezident İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yeni parkda yaradılan şərait barədə ətraflı məlumat verdi.

Paytaxtimızın daha da müasirləşdirilməsi, abadlaşdırılması istiqamətində görülən işlər yaşlılıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Bele istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda - metronun “Gənclik” stansiyasının yaxınlığında, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində salınan yeni parkdır.

Dövlətimizin başçısı və birinci xanım



parkda yaradılan şəraitle tanış oldular. “Antena” sahəsi kimi tanınan bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikiilər sökülib. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.


Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və binada bərpa işləri aparılıb. Yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün

qısa müddədə gözəl şərait yaradılıb. Bele ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunub. Həmçinin burada fəvvarə də quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.

Müasir istirahət kompleksinin ərazisinin 14 hektarında yaşlılıq sahələri salınıb, 20 minden çox ağac və kol əkililib. Parkda avtomat suvarma sistemi, su və yanğın çənələri, nasosxana, təhlükəsizlik müşahidə kamerası

lari quraşdırılıb. Həmçinin işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub. Parkda piyada və velosiped yolları çəkilib, uşaq-əyləncə və açıq hava şəraitində müasir məşq qurğuları ilə təchiz edilmiş idman meydançaları yaradılıb. Yeni parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirən yeraltı keçid də inşa olunub. Bu da sakinlərin təhlükəsiz və rahat hərəkətinə şərait yaradır.

Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşlılıq zolaqları salınıb, mövcud park və xiyanətlər isə esaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Yeni istifadəyə verilən park da paytaxtimızın daha da gözəlləşməsi, şəhərdə yaşıllıqların sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.



# Putin-Tramp sövdələşməsi və...

*Prezidentliyinin üçüncü gündündə Donald Tramp Rusiya prezidenti Vladimir Putin Ağ Evin Ukraynada münəqişənin həlli ilə bağlı sərt şərtlərini qəbul etməsə, Rusyanın neft sektorunu sarsıcı sanksiyalar tətbiq edəcəyi ilə birbaşa hədələyərək Kreml yüksək səslə çağırış edib. Rusyada Amerika sanksiyalarının tamamilə təsirsiz, mənasız olduğu və Rusyanın xarici siyasetinə təsir edə bilməyəcəyi ümumi qəbul edilsə də, Tramp bu dəfə öz məqsədində çatacağına dərinən əmindir.*

Trampın nikbinliyi əsasən ona əsaslanır ki, ABŞ-in müttəfiqlərinə qarşı oxşar sanksiyalar və tariflər təhdidləri altında onların bir çoxu son dərəcə mənfi iqtisadi nəticələre yol verməmək üçün artıq onun sərt tələbləri ilə razılaşmalı olub. Amma Kreml ardıcıl olaraq ABŞ-in müttəfiqlərindən qat-qat güclü və müstəqil olan Rusyada bu əsulların işləməyəcəyini bildirib. Odur ki, Rusiya ABŞ-in təhdidlərinə məhəl qoymadan Ukraynada strateji hədəflərinin sarsılmaz yerine yetirilməsində israr edə bilər. Bununla belə, Tramp əmindir ki, onun Rusyanın neft sektoruna yeni sanksiyalar tətbiq etmək hədəsi iki əsas səbəbə görə Rusyanın Ukrayna münəqişəsi ilə bağlı danışqlarda mövqeyinə təsir edir:

1. Tramp Rusya neftini Çinə və digər əsas alicilərlə çatdırıran kölgə tankerlərinə qarşı yeni sanksiyaların Rusiya iqtisadiyyatına güclü zərbə vura biləcəyinə ümidi edir. Bloomberg-in məlumatına görə, yanvarın ortalarında (prezident Cozef Baydenin dövründə) Çin təxminən 2 milyon barrel daşımali olan üç tankeri qəbul etməkdən imtina edib. Çin ABŞ-in ciddi ikinci dərəcəli sanksiyalarına məruz qalmış istəmədiyi üçün bu tankerlərin öz limanlarına daxil olmasına icazə verməyib. Tramp bu ilk sinəq şarından konkret nəticə çıxardı: Amerikanın Rusyanın kölgə tankerlərinə qarşı sanksiyaları işləyir və gücləndirilməlidir.

2. Tramp ilk prezident sərəncamlarından birində Baydenin Amerika enerji şirkətləri üçün neft hasilatına dair eko loji və digər mehdudiyyətlərinin demək olar ki, hamisini leğv etdi. Beləliklə, Tramp ümidi edir ki, Amerika neft hasilatını "Qaz, bala, qaz!" şurə altında artıraraq. Bu halda isə Tramp dünya bazarında neftin qiymətini aşağı salmağa nail olacaq və bu, Rusiya iqtisadiyyatına güclü zərbə vuracaq. Eyni zamanda Tramp ilk dövründə bəri əla münasibətləri olan Səudiyyə Ərəbistanının da neft hasilatını əhəmiyyətli dərəcədə artıracağına ümidi edir.

Lakin Amerika neft şirkətləri və Səudiyyə Ərəbistanının daha ucuz qiymətə əlavə neft hasil etməsinin sərfli olacaqı qətiyyən fakt deyil. Buna baxmayaraq,



xərcləmək daha yaxşıdır.

İkinci, Tramp soruşur ki, ABŞ-nə üçün 40-a yaxın müttəfiqini qorumaq üçün böyük müqavilə öhdəliklərini götürməlidir. Deyirlər, qoy özlərini müdafiə etsinlər, ya da istəsələr başqalarını müdafiə etsinlər, xüsusən də onların eksəriyyəti zəngin ölkələrdir. Və bu əsasda Putın, çox güman ki, Tramplə Monroe Doktrinasını ilkin 1823-cü il versiyasına qaytarmanın mümkün olacağını gözleyir. O zaman ABŞ Şimali, Mərkəzi və Cənubi Amerikanın sırf Amerikanın maraq dairəsi olduğunu iddia edirdi. Və bu sahənin Avropa gücləri tərəfindən tanınması müqabilində Birleşmiş Ştatlar onların qitəsində Avropanın maraq dairəsinə müdaxilə etməyəcəyinə söz verib.

Putinin mentiqinə görə, əgər Tramp orijinal Monroe Doktrinasının bərpasını qəbul etse, o zaman ABŞ Rusyanın öz geosiyasi məqsədlərini öz "arxa bağçasında" - ilk növbədə Ukraynada həyata keçirməsinə mane olmamağı öhdəsinə götürməli olacaq ki, bu da Tramp onu tamamilə Rusiyaya təslim etməsi deməkdir. Amma Rusyanın eksklüziv maraq dairəsinə bütün keçmiş sovet respublikaları da daxil olmalıdır (təbii ki, Baltikyanı ölkələr istisna olmaqla). Bunun müqabilində Rusiya öz "həyətində" - Mərkəzi, Cənubi və Şimali Amerikada, o cümlədən Trampın həqiqətən də əldə etmək istədiyi Qrenlandiyada ABŞ-a müdaxilə etməməyi öhdəsinə götürməlidir. Belə görünür ki, bu, Trampın anlayışına uyğun olaraq gözəl, qarşılıqlı faydalı sövdələşmə ola bilərdi. Bununla belə, Tramp şübhəsiz ki, Rusyanın ABŞ-a "arxa həyətində" xüsusi müdaxilə etmədiyini söyləyəcək. O, soru-

şur ki, ABŞ-in Rusyadan bu qədər imtina etməli və bunun müqabilində bu qədər az şey əldə etməli olduğu bir razılışma əldə etməyin mənası nədir?

Geniş Amerika "məhkəməsi"ndə ABŞ-a çox manə olan Çinlə tamamilə fərqli bir məsələdir. Çinin demək olar ki, hər bir Latin Amerikası ölkəsində, o cümlədən Çinin 2023-cü ildən casus bazasına malik olduğu Kubada və Çinin kanalın hər iki ucunda iki

limana sahib olduğu Panamada əsas ticaret əlaqələri və mühüm infrastruktur var. ABŞ üçün Çin Qrenlandiyada investisiya layihələri daha az həssas deyil. Buna görə də, Tramp məhz Çinlə "Monro müqaviləsi" bağlamalıdır, buna görə ABŞ nəzəri olaraq Tayvanı Çin tərəfindən hərbi ilhaqdan müdafiə etməməyi öhdəsinə götürür və bunun müqabilində Çin Latin Amerikası və Qrenlandiyada Amerikanın bu bölgələrdə hökmərənlığını tehdid edən əsas layihələrini məhdudlaşdırmağı və ya satmayı öhdəsinə götürür.

Beləliklə, ABŞ Çinlə bərabər şərtlərlə razılığa gelə bilər, lakin Rusiya ilə bunu etmək çətin deyil. Neticədə, Tramp və Putin arasında Ukrayna məsəlesi ilə bağlı danışqlar böyük ehtimalla uğursuzluğa düşərək olacaq və bundan sonra Rusiya-Amerika münasibətləri daha da gerginləşəcək. Belə olan halda Vaşinqtona qalan yegane plan Çinə qarşı Rusiya-ABŞ ittifaqı yaratmağa çalışmaqdır. Lakin bu, kökündən qeyri-realidir, çünki Rusiya və Çin arasındaki müttəfiqlik hazırda hər iki tərəf üçün - hem iqtisadi, hem də geosiyasi baxımdan çox faydalıdır. Belə bir ox Amerika hegemonluğununa güclü əks çəkiyə çevrilə bilər.

ABŞ üçün Rusyanı öz tərəfinə çəkmək və Çinə qarşı rus kartını oynamak üçün yeganə ümidi Rusiya və Çinin sovet dövründə olduğu kimi tamamilə dağılacağı anı gözləməkdir. Və belə bir parçalanma mütəqəyidən baş verəcək. Bunun nə vaxt baş verəcəyi bilinmir, amma bu, şübhəsiz ki, prezident Trampın dövründə olmayacağı.

VƏLİ

# Ağ Evdə qaralan gün

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da səfərdə olub. Bu səfər rəsmi xarakter daşımasa da Paşinyan yerli ermənilər vasitəsilə bir sıra görüşlər keçirə bilib. ABŞ vitse-prezidenti ilə Ağ Evdə keçirilən görüşdə heç bir sənəd imzalanmasa da, razılıq əldə edilməsə də hər halda stradan bir görüş olaraq Nikolun işinə yaraya bilib. Yəni Baş nazir bu görüşdən sonra daxili auditoriyaya nə deyəcəyini artıq müəyyənləşdirib, mövzu var. Ölkələr arasında ikitərəfli münasibətləri müzakirə edildiyini Ermənistan hökumətinin mətbuat xidməti də təsdiq edib. Qeyd edək ki, Paşinyan fevralın 3-dən 7-dək Vaşinqtonda işgüzər səfərdədir. O, Beşinci Beynəlxalq Dini Azadlıq Sammitində və Milli Ritual Səhər yeməyində iştirak edib.

Ermenistan Respublikasının baş naziri Nikol Paşinyan Vaşinqtonda Ağ Evdə ABŞ-in vitse-prezidenti Ceyms Vensle görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərə bağlı məsələlər, o cümlədən regional gündəm müzakirə olunub. Fevralın 6-da Nikol Paşinyan Strateji Araşdırmaclar üzre Amerika İrs Fondu nümayəndələri ilə görüşüb. Onun mətbuat xidmətinin bildirdiyinə görə, görüşdə iqtisadiyyat, enerji, investisiya, təhsil, səhiyyə və digər sahələrde ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Yanvarın ortalarında Ermənistan ve ABŞ strateji tərəfdəşliq haqqında xartiya imzalayıblar. Yerevan və Vaşinqton həmçinin nüvə sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışqlara başlandığını elan ediblər. 2024-cü ilin yayında erməni-amerikan dialoquğun görüşü baş tutdu. Görüşdən sonra iki ölkə hökumətləri ikitərəfli dialoquğun strateji tərəfdəşliq səviyyəsinə yüksəldilməsi planlarına dair birge bəyanat yayıylar.

## Ermənistan-Amerika: əbədi bacılıq

ABŞ-in keçmiş hakimiyyəti – Baydenin prezidentliyi dövründə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona səfər edərək, Ağ Evdə hakimiyyət dəyişikliyi ərefəsində iki ölkə arasında münasibətlərin statusunu yüksəldərək dövlət katibi Entoni Blinkenlə Strateji Tərəfdəşliq haqqında Xartiya imzalamağa imkan tapa bilməşdi. Xartiya İrəvan və Vaşinqtonun təhlükəsizlik və müdafiənin həssas sahələri də daxil olmaqla əməkdaşlığın yeni səviyyəsinə qalxmağa hazır olduğunu bəyan edir. Ermənistan rehbərliyi Azərbaycanın yaxınlaşmasına ümidi etdiyi Donald Tramp vəzifəyə başlamazdan əvvəl Vaşinqtonun İrəvanla xüsusi münasibətləri tanımmasını təmin edə bildiyini düşünürdü. Moskvada Ermənistanın qərarı "suveren seçim" adlandırılarsa da, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə hakimiyyətini Qərbdən dəstək istəməkdənse, qonşu dövlətlərlə problemlərini həll etməyə çağırıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-in keçmiş dövlət katibi Antoni Blinkenin Vaşinqtonda imzaladığı ABŞ və Ermənistan arasında Strateji Tərəfdəşliq Xartiyası "iqtisadiyyat, təhlükəsizlik, müdafiə, demokratiya, inklüzyivlik və insanlar arasında əlaqələr kimi sahələrde əməkdaşlığı genişləndirmek niyetinin siyasi bəyannaməsinə bənzeyir" və konkret əməkdaşlıq programı yoxdur. Bununla belə, qeyri-müəyyən ifadələrə baxmayaraq, bu sənədin rəsmi imzalanması mərasimində



yışımızdan uzaq olan ölkələr, məsələn, Alı missiyasının Zəngəzur bölgəsində təhlükəsizliyi təmin edəcəyini bəyan edəndə, məsələn, mən bunu başa düşə bilmirəm", - Sergey Lavrov İrəvanın Avro-Atlantik birliyin başqa bir hissəsi ilə münasibətlərinin başqa bir qaynar mövzusuna keçib.

Nikol Paşinyan hökuməti "Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" hay-küülü qanun layihəsini təsdiqləyib. Bu sənədin rəsmi əsaslandırılmışından belə çıxır ki, "layihənin qəbulu Ermənistan Respublikası vətəndaşlarının onun Avropa İttifaqına tamhüquqlu üzv olması ilə bağlı gözlənilərini daha reallaşdıracaq". Qanun layihəsini təsdiqləyən hökumət iclasında çıxış edən Ararat Mirzoyan bəyan edib ki, "Al müxtəlif hallarda erməni demokratiyasına güclü siyasi dəstək ifadə edib və faktiki olaraq Ermənistan

## Paşinyan Ceyms Venslə nədən danışıb?

Çıxış edən dövlət katibi Blinken bunu "Ermənistan və ABŞ arasında münasibətlərde teməl nailiyyət" adlandırdı. "Biz strateji tərəfdəşliq üzrə komissiya yaradıq ki, bu komissiya bir səra sahələrdə – iqtisadiyyat, müdafiə, təhlükəsizlik, demokratiya sahələrində əməkdaşlığını genişləndirmək üçün geniş imkanlar yaradı". Öz növbəsində, Ararat Mirzoyan Amerika diplomatiyasının vəzifəsini tərk edən rehbərini əmin edib ki, Yerevan "ABŞ-in Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövülüyüne sarsılmaz dəstəyini" yüksək qiymətləndirir. ABŞ-in Ermənistanın demokratik təsisatlarının gücləndirilməsi və onun iqtisadi dayanıqlığının artırılmasında göstərdiyi yardım heç də az ehəmiyyət kəsb etmir.

Möhtəşəm siyasi bəyanatlarla kifayətlenməyən tərəflər "123 razılaşması" kimi tanınan nüvə enerjisi sazişi üzrə danışqlara başlamaq barədə razılığa gəliblər. "İrəliyə baxaraq, Strateji Tərəfdəşliq Xartiyasında qeyd olunan iddiyalı məqsədlərə nail olmaq üçün ABŞ-in yeni administrasiyası ilə tərəfdəşliğimizi davam etdirməyi səbirsizliklə gözləyirik", - deyə Ararat Mirzoyan yekunlaşdırıb. Beləliklə, o, açıq şəkildə bildirib ki, Nikol Paşinyan hökuməti Tramp administrasiyası Ağ Evə gələndən sonra da ABŞ-la münasibətləri eyni səviyyədə saxlamağı gözləyir.

İrəvan və Vaşinqton münasibətlərini strateji tərəfdəşliq səviyyəsinə qaldırmaq qərarına hələ keçən ilin iyundan iki ölkə hökumətləri arasında Ermənistan-Amerika strateji dialoqu çərçivəsində keçirilən görüşdən sonra gəliblər. Bunun ardınca Nikol Paşinyan iyulun 4-də qeyd olunan ABŞ-in Müstəqillik Günü münasibətilə prezident Baydenə ünvanlığı təbrik məktubunda prezidentlik müddəti başa çatana qədər sənədin imzalanması ilə bağlı işi başa çatdırmağa hazır olduğunu təsdiqləyib.

İrəvanla müttefiqlik münasibətlərini saxlayan Moskvada Ermənistanla ABŞ arasında Strateji Tərəfdəşliq Xartiyası ciddi təmkinlə şərh edilib. "Bu, bizim erməni dostlarımızın tamamilə suveren hüququdur. Bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək Ermənistanın suveren hüququdur. Biz əsas məsələdən çıxış etməyə davam edirik: bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var, biz bu əlaqələri yüksək qiymətləndiririk və onları daha da inkişaf etdirmək



niyyətindəyik", - deyə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib. Bununla belə, o, eyni zamanda İrəvanı integrasiya prosesləri çərçivəsində, o cümlədən Alı daxilində qarşılıqlı fəaliyyəti saxlamağa çağırıb. "Bütün bunlar birlikdə Ermənistan və onun xalqı üçün ehəmiyyətli dividendlər verən əməkdaşlıqdır. Biz bundan irəli gəlirik", - Dmitri Peskov qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında ABŞ və Ermənistan arasında Strateji Tərəfdəşliq haqqında Xartiya ilə bağlı "iki dövlətin suveren qərarı" ilə bağlı tezisin təkrarlanması olduqca simvolikdir. Bununla belə, o, İrəvanı birbaşa tənqid etməkdən yaviosa da, Ermənistan hökumətinin ABŞ və Alı-dən dəstək istəməkdənse, qonşu dövlətlərlə problemlərini həll etməyi tövsiyə edib. "Biz istər-istəməz Rusiya, Azərbaycan, Türkiyə və İranın indi danışdıqları məsələyə, yəni region ölkələrinin öz yaxın qonşuları ilə problemlərini həll etməli olduğunu gələcəyik", - Rusiya diplomatiyasının rəhbəri Ermənistanın ABŞ və Qərbi yaxınlaşmasının regionda təhlükəsizliyə necə təsir göstərə biləcəyi ilə bağlı suali cavablandırarkən qeyd edib. "Ancaq bizim ərazimizdən, ənənələrimizdən və tarix anla-

Respublikası ətrafında təhlükəsiz mühitin təmin edilməsində iştirak edib". Nümunə kimi o, Ermənistan-Azərbaycan sərhədində eyni Alı müşahidəçi missiyasının yerləşdirilməsini göstərib və Sergey Lavrovun 2024-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bu barədə mənfi fikirlər səsləndirib.

Paşinyan iqtidarı ABŞ və Avropa İttifaqı ilə münasibətlərin səviyyəsini yüksəltmə niyyəti ilə bağlı aktiv siqnallar gönderdiyi bir vaxtda, Moskva Ermənistana Avropaya integrasiya halında Rusiya və Avrasiya İqtisadi İttifaqındakı tərəfdəşləri ilə münasibətlərində qacılmasız xərcləri xatırlatmayı zəruri hesab edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyi kimi, ölkənin həm Alı, həm də Alı-də eyni vaxtda iştirakı "hipotetik olaraq, sadəcə olaraq mümkün deyil". "Biz əminik ki, Alı-yə üzvlük Ermənistan üçün faydalıdır", - deyə Dmitri Peskov əlavə edib.

Vəziyyəti Rusiya baş nazirinin müavini Aleksey Overçuk daha etrafı təhlil edərək, Ermənistanın Avropa İttifaqına daxil olmasına ölkəni Avropa İttifaqı ilə 2015-ci ildən üzv olduğu Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə məcbur edəcəyini xüsusi vurgulayıb.

V.VƏLİYEV

# NAXÇIVAN: 5000 illik tarix, 101 illik muxtariyyət

*Beşminillik tarixinə ərməğanı, qədim mədəniyyət ocağı, füsunkar təbiət mənzərələri ilə əsrarəngiz cənnətməkan, Azərbaycanın döyünən ürəyi, Naxçıvan. Uca dağları, qocaman qayaları ilə yaşıd folkloru, milli dəyərləri, zəngin mətbəxi ilə bu təbiətin əkizi özü haqqında özü səhbət açır.*

Gəlin bu diyara... Gecələrinin uledzətək sayışan işıqlarının bühlur dənizə bənzər sularında Nuhun gəmisine əyləşin, "Dünya tufanı"ni dinleyin bu diyardan, o, sizə minililiklərdən danışacaq. Nuhun gəmisi ilə yaşıd olduğundan, Gəmiqayanın sırrından, İsləm medəniyyətinin beşiyini yüksələməsindən, Manna, Midya, Atropatena, Əhemənilərə, Ərəb xilafətinə, Xürremilər hərəkatına, Salarilər, Rəvvadilər, Səlcuqlara şahidliyindən, bu məmlekətin qəlb döyüntüsü Naxçıvan şəhərinin 40 ilədək Atabəylər dövlətinin paytaxtı olmasından danışacaq. XIII əsr monqol işgalindən, Hülaküler, Elxanilər dövründən, XIV əsrin Qızıl Ordasının Toxtamışından, Əmir Teymurun Əlincəyə 14 illik qara sevdasından danışacaq. Naxçıvanda intişar tapmış hürufilik təriqətindən, bu təriqətin yaradıcısı Fəzlullah Nəiminin Əmir Teymurun oğlu Miranşah tərəfindən edamına şahidiyindən söz açacaq. Dinlədikcə onun səhbətlərini nənələrimizin soyuq qış gecələrində isti soba başında söyledikləri doyumsuz nağılların qəhrəmanlarını tapacaqsınız bu diyarda. Mühəribələr, işgallar, mübarizələr, müdafiələr, qəhrəmanlıqlar əsr-əsr bu yurdun tarixini, bu gözəl coğrafi mövqeyə həsədi, onu əldə etmək istəklərini qoyur ortaya. Səfəvilər dövlətinin Naxçıvanı fəth etdiyini, XVI-XVII əsrlərdə Səfəvi-Osmanlı mühəribələri ucbatından əldən-ələ keçdiyini, dəfələrə qarət olunaraq dağdırılmasını "xatırlayır" bu diyar. Naxçıvan xanlığı dövründən, bu xanlığın paytaxtı olmasından, Kəngərlilərdən bəhs edir, Türkmençay, Qars, Moskva müqavilələrinə münasibətinə bildirir. Ermeni daşnaklarının başına getirdikləri oyunları hər daşına, qayasına hopan faktlarla səsləndirir, Türk-Araz Respublikasının, Naxçıvanın muxtariyyətinin yaradılmasının səbəblərini açıqlayır bu gözəlliklər yurdu. Bu səhbətlərdə bəzən çərəsizliklər, bəzən haqsızlıqlar, bəzən də mübarizlik, əyilməzlik duyulur.

Danışır Naxçıvan, saatlarla olanlarakeçənlərə şahidiyindən danışır... Bədxah qonşusu Ermenistandan, onların torpaq iddialarının heç bitməyib, əsrlərlə davam etməsindən, şəhidlərindən, oğul həsrəti ata-analardan, ata həsrəti uşaqlardan söz açır. 70 il sovet imperiyasının buxovlarında əzilən diyar kimi danışır. Naxçıvanın ermənilər tərəfindən blokada salındığı 1990-ci illərdən danışır. Blokadanın ilk illərində insanların üzləşdiyi çətinliklərdən, məşəq-qətlərdən, məxsus olduğu Azərbaycanın müstəqilliyi uğrunda buradakı mübarizələrindən, bu diyarın rolundan, mövqeyindən, Ulu Öndər Heydər Əliyevin Yaradanın bu torpağa bəşmiş, bu torpağın övladının milletinin, dövlətinin xilaskarı olduğundan danışır.

Gəzin qarış-qarış bu diyarı, dinleyin səhbətin... Muxtariyyətinin 101-cü, müstəqilli-



yinin 34-cu, blokadlı həyətinin 35-ci və blokadlı-inkışaflı, tərəqqili dövrünün 31-ci ilini yaşayan bu diyarı dinleyin. Addımlayın səki-lərə, küçələrə, bu qədim diyarın hər addımda şəhərində, kəndində təmənnəsiz baxa biləcəyiniz muzeyləri – Heydər Əliyev Muzeyi, Dövlət Bayraqı, Tarix, həmçinin Naxçıvanı ələn etdiyi Xan Sarayı, Cəmşid Naxçıvanski

özündən danışır. Azərbaycan dramaturgiyasının təmel daşı olduğunu söyləyir. Bu yurdun kəlmə-kəlmə, misra-misra anladır.

Nuh Peyğəmbərin məzarı, Xan sarayı, Naxçıvanqala, Əlincəqala, Mömine xatin, Gülüstan, Qarabağlar türbələri, Xanəgahi, Buzxanaları, qədim hamamları ilə tarixin özüdür Naxçıvan! Bütün bunların fonunda

sülałələri – Kəngərlilərlə, Naxçıvanskilərlə tanış olun. Bu heykəller şəhərində Dədəmiz Qorqudun qopuzunu sinəsinə sıxb sıxlədiyi nəsihətlərini, Koroğlunun Misri qılıncını siyirib igidlik, qəhrəmanlıq dərslərini, Babəkin azadlıqdan gözəl başqa heç bir şeyin olmaması barədə mübariz səhbətlərinin dinleyin.




muzeyləri, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Arazın ev-muzeyləri, Bəhruz Kəngərli, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Xalça, Açıq Səma Altında muzeyləri, yurdumuzun bölgələrinin salnaməsi olan tarix-diyarşunaslıq muzeyləri ulu keçmişinin, ədəbiyyatının, mədəniyyətinin daşlaşmış səhifələrini vərəqləyir,

müasir universitetləri, kitabxanaları, kinoteatrları, yaşayış binaları, park, xiyabanları, müasir tikililəri ilə qədimliklə müasirliyin ciyin-ciyinə mənzərəsini seyr edəcəyiniz məkandır Naxçıvan!

Bu diyar hər addımda tarixindən səhbət açır. Xan sarayına gəlin, Naxçıvan xanlarının bu möhtəşəm iqamətgahında xanlar

islam mədəniyyətinin beşiyi Naxçıvan qədim imamzadə, məscid və pirlərdən səhbət açır. Ulu Yaradanın möcüzə əsəri olan "Əshabi-Kəhf"lə ümidişlərin, pənahların, niyyətlərin, arzuların, gerçəklərin ünvani olan Naxçıvan!

# NAXÇIVAN: 5000 illik tarix, 101 illik muxtariyyət



## Əvvəli-Səh-5

Qədim yallılar yurdudur Naxçıvan. Şərurunun el yallıları ile xalqın etnoqrafiyasının güzgüsü, folklor qaynağı, festivallar diyarıdır, Naxçıvan. Bu diyar ərlər, ərənlər oylağı olan Naxçıvanlıqlardan zaman-zaman söhbət açdıqca bu gün burada milli dəyərləri, adət-ənəneləri, ekinçilik mədəniyyəti ile bağlı keçirilən festivallar, cəngi üstündə köklənmiş gənclərimizin fləşmobları keçmişlə müasir dövr arasında möhtəşəm bir körpü salır. Bu körpü gəncləri əcdadlarımıza qonaq aparır. Gənclər onların söhbətlərini dinləyib nəsihətlərinə qulaq asdıqca, bu diyarın layiqli övladlarına çevrilirlər.

Bütün dövrlərdə elm məbədi sayılan, hər il yüksək ballarla tələbə adını qazanan gəncləri ile Azərbaycan tehsilinin qürurudur, Naxçıvan! Universitetlərində, kolleclərində yetişirdiyi sabahın qurucularının himayədarı, xarici ölkələrdən bu elm ocaqlarında təhsil almağa gelən gəncləre açıq qapıdır, Naxçıvan!

İdmanın geniş meydani, şahmata – dünyyanın zəka sahiblərinə qucaq açan, bənəxalq çempionatlar mərkəzidir bu diyar. Gənclərin asudə vaxtlarını, istirahətlərini qoynundakı zəngin fondlu kitabxanaları, kinoteatr, kafe, park, Əyləncə adası, istirahət mərkəzləri ile təşkil etməkle yenə de özündən söhbət açdıqca köksüne sığdırıldığı "Qızlar bulağı"ndan – gənclərin ehəd-peymən ocağından, isti yayın sərin guşesi "Bazar gülü"ndən – var olanlardan, yaradılanlardan danışır.

Gənclər ile bərabər, yaşı insanlara da qayıq bəsləyir bu diyar. Onlara güllərinçiçəklərin, yaşıl-lıqların ağuşuna aldığı park və xiyanənlərdə nəvə-nəticələri ile gözəl istirahətli xoş saatlar yaşıdır. Təqaüdçülər evinin qapılarını insanların üzünə açmaqla buranı yaşlıların görüşmək, söhbətləşmək, paylaşmaq ünvanına çevirib.

Dəniz səviyyəsindən yüz metrlərle yüksəkərə sığınan, yaşlıın bütün tonlarını dağına-çəmənинə sapən, doyumsuz gülçiçəyi, buz bulaqları, heyətəmiz havası ile qonaqlarını salamlayan Batabatın, Göygölün anasıdır Naxçıvan! Dörd bir tərəfini, sanki igidlərinin qızını-gəlinini qoruyurmuş kimi saran uca dağlarının zirvəsi buludlarla öpüşən diyarıdır, Naxçıvan. "Şışpapadlı" bu dağların uca zirvəsindən daşların bağını yara-yara sızılıən, torpağın altından qaynayıb çağlayan 230-dək buz bulaqları, su mənbələri ilə süfrələrin yaraşığı, şəfa ocaqları, həm də təbii və mineral sular muzeyidir, Naxçıvan. "Badamlı"sı, "Sirab"ı, "Vayxır"ı, "Darıdağ"ı, "Nehəcir"ı,

"Gülüstan"ı ilə dünyani gəzen bir bəxtəvərdir, Naxçıvan!

Dünyanın neçə-neçə ölkəsindən yuxarı tənəffüs yolları, ağıcyər xəstəlikləri və allerjiyalardan əziyyət çəkib Duzdağ Fizioterapiya Mərkəzinə – bu duz qalereyasına gələnlərə bir udum nəfəslə şəfadır, Naxçıvan!

Dağ-dərələrinin yetirib-bitirdiyi saysız-hesabsız nemətlərin hər biri unudulmaz damaq dadıdır. Bağ-bağatlarının bu yerlərin bol oksigenli, təmiz havasından, saf suyundan ərsəyə gelən yüz çeşidi meyvesi – alması, heyvası, göycəsi, cəvizi, badamının dad-tamı bir başqa, görünüşü bir başqdır. Torpaqdan boyveren min adda, min bir dadda, hər biri bir dərdin dərmanı olan bitkilərin – kəklikotunun, həmərsinin, yemişanın, baldırğanın, yarpızın, nanənin, qantəperin vətənidir, Naxçıvan!

Təbiət gözəli Ordubadla qürur duyan, Şahbuzunun hüsnünü oxşayan, alınmaz qalası Sədərəkə öyünen, Culfasını Arazın neğməsi ilə böyüdən, Babəkinə xalqının ığid övladının adını verən, Kəngərlisini – sonbeşiyini bağrına basan müqəddəs anadır, Naxçıvan! Paytaxt şəhərinin qədim məhəllələri – Ağabəylilər, Atabəylər, Anbar, Cığilli, Cığatay, Çaparxanlı, Dabbaqxana, Dize, Əlixan, Xıncov, Xoylu, Kəngərli, Qala, Qaraağac, Qurdalar, Şahab, Sallaqxana, Sarvanların hər biri bu qədim şəhərin bir tarixi guşəsi, bir sənətkarlıq ocağı, özünəməxsus adət-ənənesi olan bir bölgəsidir.

Bu yurdun zəhmətsever, torpağına, elinə bağlı insanların hemdəmidir, Naxçıvan. Köksündə ekinçiye-biçinciye yer verən, taxıl zəmisi, etli tendir çörəyidir, göz baxdıqca uzanan, insanların bir qoyub min götürdüyü bərəketli torpaqdır, Naxçıvan! Dağlarının, düzlərinin min adlı, min bir dadlı nemətləri ilə hər bir sakininə ruzi payı ayıran ata ocağıdır, Naxçıvan. Ulu Tanrıının insanlar üçün ruzi mənbəyi yaratdığı araların vurulduğu, aşiq olduğu məkandır, Naxçıvan! Yaylaqlarında, obalarında bol yaşıł otlarıyla qoyun-quzusunun bol südünü yağı, pendir, qatıqa, şora çevirən kənd adamlarının ehtiyacıdır, Naxçıvan!

Təbiətinin rəngarəng gül-ciçəyi, bitkiləri ilə boyadılan elçim-əlçim yunun hanalarda sıralanan ipliyi, xalçalara vurulan min bir ilmə, naxış, hər biri tarixin bir səhifəsi olan qədim xalçalarına həkk olunan milli ornament, butadır, Naxçıvan!

Qonaqpərvər, xoşxasiyyət insanların yurdudur bu diyar! Milli mətbəxinin məşhur ət qovurması, əriştəsi, qayğanağı, qaysavası, kətəsi, lavaşı, çəşiri, baldırğanı ilə damaq dadıdır, Naxçıvan!

Naxçıvan sakınları kimi, qonaqlarına,



bunaya üz tutan turistlərə yanlarında heç bir bələdçi olmadan özündən söhbət aça, danişa bilir. Təyyaredən enib, hava limanının möhtəşəm binasından bu diyara üz tutanları burada güller qarşılıyb, qayıdarkən de güller yola salır. O güller illərdir, zəhmetin göz yaşları – alın təri ilə suvarılıb, gözoxşayan olub. Bu yolda yurdun əzəmet simvolu olan Haçadağının modeli ilə qonaqlarını salamlayır, "xoş gəlmisiniz", – deyir, Naxçıvan!

Dağ qürur, müqəddəslik, tarix, yaddaş

deməkdir. Bunlardan bəhs edən həmin model bu torpaq haqqında ilk təssürat yaradır. Naxçıvan sakinlərinin meftunu olduğunu kimi, qonaqlarının da xoş təessüratlarının diyarıdır. İstirahət, gəzmək üçün hər il seçim edilən, hər kəsin heç də hər yerde rast gəlmədiyi, 5000 il yaşılı, keçmişinə sadıq, bu günü heyran edən, qonağını yola salarkən "bir də mənə dön", – deyən, danişan diyarıdır, Naxçıvan! Bir sözə, hər şeyi ilə, bütövlükdə, hüzurdur, Naxçıvan!..

Mətanət Məmmədova



**G**eləcəyimizin təminatçısı uşaqlar  
və gənclərdir. Ona görə də uşaq  
qların, gənclərin fiziki və mənəvi  
inkişafı en aktual məsələlərdən sayılır.  
“Genclər bizim gələcəyimizdir”, kəlamı ilə bu  
reallığı, bu həqiqəti daha aydın şəkilde ifadə  
edən Ümummilli Lider Heydər Əliyev gənclər  
siyasetinə hər zaman böyük önəm verib və  
sevindirici haldır ki, Ulu Öndərin enənləri bu  
gün də uğurla davam etdirilir. Ümumiyyətə,  
Azərbaycan öz müstəqilliyini bərpa etdiyi  
zamandan etibarən gənclər siyasetinə, uşaq  
və gənclərin fiziki, eləcə də mənəvi inkişafı-  
na xüsusi diqqət var.

Ölkəmizdə uşaq və gənclərin ister fiziki, istərsə də mənəvi baxımdan inkişafı üçün bütün lazımlı tədbirlər görülməkdədir. Ələlxüsus da, uşaq və gənclərin fiziki və mənəvi inkişafı məqsədi ilə ardıcıl şəkildə dövlət proqramlarının reallaşdırılması, həyata keçirilməsi istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamlar imzalaması ayrılan xüsusi diqqətin bariz nümunəsi və təsdiqidir. Həmin sərəncamlar da öz növbəsində məhz ölkəmizdə uşaq və gənclərin fiziki, eləcə də mənəvi inkişafına hesablanıb. Gənclərlə bağlı 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramı, 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi" barede ölkə rəhbərinin imzaladığı Sərəncam qeyd olunanları, xüsusiylə də dövlət qayğısını bir daha sübut edir.

Sözsüz ki, dövlətimizin, dövlət başçılımının göstərdiyi qayğı öz neticələrini, öz bəhrəsini verməkdədir. Azərbaycan gənclərinin məhz dönyanın müxtəlif ölkələrində sayılışəilən, nüfuzlu universitetlərində təhsil alması, təhsilini layiqince başa vurduqdan sonra yararlı, daha peşəkar mütəxəssis olaraq ölkəyə geri dönməsi usaq və gənclərin fiziki və mənəvi inkişafı üçün göstərilən qayğının bəhrəsi olaraq qiymətləndirilir. Çünkü hər bir gənc, xüsusilə də dövlətimiz tərəfindən yaradılan şəraitdən istifadə edərək, dönyanın ən nüfuzlu ölkələrində təhsil alan, elmlərə, peşələrə sahib olan, ən peşəkar mütəxəssis olaraq yetişən, vətənizim

# **Uşaq və gənclərin fiziki, eləcə də mənəvi inkişafına xüsusi diqqət var**

Azərbaycana geri döndükde öz təcrübəsin-dən istifadə edərkən dövlətimizin diqqətini də, qayğısını da öz üzərində daha yaxşı hiss etmisi olur.

Gənclərimizin fikizi baxımdan inkişafına əminliyimiz kifayət qədərdir. Bu da əlbəttə ki, heç də təsadüfi və əbəs yerə deyil. Əvvələ, diqqətə çatdırıq ki, bizim gənclərimiz dünyaya miqyaslı bir çox idman yarışlarında yaxından iştirak edir, ardıcıl olaraq həmin yarışların qalibləri olurlar. Dünya miqyaslı yarışların qalibi olan və bayraqımızı ucalara qaldıran gənclər bizim fəxrimizdir. Qəlebələrinə, uğurlarına, seçildiyinə görə fərqlənən gənclərlə bütün Azərbaycan xalqı, ölkəmiz fəxr etdiyi kimi, onlar da dövlətimizin göstərdiyi qayğı sayesində nailiyyətlər qazandılarının fərqlindədirlər və bu baxımdan da həmin diqqət və qayğını yüksək qiymətləndirirlər.

Həqiqətən də bizə, ölkəmizə fiziki baxımdan güclü gənclər hər zaman lazımdır. Xüsusən də mənfur qonşularımızın olması, hələ də onların ölkəmizə, xalqımıza qarşı ərazi iddiası ilə çıxış etmələri, dəyərlərimizə sahib çıxməq istəkləri fonunda gənclərimizin fiziki baxımdan daha inkişaf etmiş olmaları ən aktual məsələlərdəndir. Bellə, gənclərimiz həqiqətən də fiziki baxımdan çox inkişaf ediblər, öz fiziki üstünlükleri ilə seçilirlər. Xüsusən də mənfur düşmənlerimiz onların fiziki baxımdan üstün olduğunu 44 günlük müharibə zamanı nəinki gördülər, hətta bunu etiraf da edtilər. Etiraf edtilər ki, azərbaycanlılar, Azərbaycan gəncləri döyüş meydanında meğlubedilməzdir. Erməni silahlıları arasında döyüşlərdə iştirak edən və sağ qalanlar həmin döyüş səhnələrini təsvir etdikləri zaman bizim gənclərimizin necə şücaet göstərdiklərini etiraf da edirlər. Xüsusən də, Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı düşmənlə üz-üzə gələn və silahsız olaraq belə döyüşa atılan gənclərimizin hansı

fiziki imkanlara sahib olduğunu yaralı emeni hərbçilərinin daşındığı herbi hospitaldakı erməni həkimləri daha yaxşı bilirlər. Çünkü onlar əsgərlərimizin yalın əllə düşməni necə diz çökdürdüklerini, məglub etdiklərini yaralı erməni əsgərlərini gördükləri zaman başa düşmüşdülər və fiziki baxımdan gənclərimizin necə üstün olduğunu fərqində olublar. Xüsusən də rəşadətli Azərbaycan Ordusunun döyük meydanında göstərdiyi şücaət, cəsurluq gənclərimizin fiziki baxımdan yüksək səviyyədə və hazırlıqlı olduğunun təsdiqidir. Bu isə onu deməyə əsas verir ki, fiziki baxımdan sağlam, inkişaf etmiş gəncləri olan ölkə basılmazdır və hər zaman qalib olmalıdır.

Sözsüz ki, uşaq və gənclərimizin fiziki baxımdan inkişafı ilə yanaşı onların mənəvi inkişafı da olduqca önemlidir. Çünkü mənəvi cəhətdən inkişaf etmiş gənlik vətənin, torpağın hər qarışının keşiyində duran və xalqımızda məxsus olan bütün dəyərlərə, ələlxüsus da mənəvi dəyərlərə sahib çıxan gənclikdir. Biz ölkəmizdə belə bir gəncliyin, mənəvi baxımdan inkişaf etmiş, yetişmin gəncliyin də olduğunun məhz 44 günlük müharibə zamanı şahidi olduq. Təkcə şahidi yox, həm də əmin olduq ki, vətənimiz etibarlı əllərdədir. Əmin olduq ki, dövlətimizin uşaq və gənclərin həm də mənəvi baxımdan yetişməsi üçün göstərdiyi diqqət və qayğı öz bəhəsini verməkdədir. Sözsüz ki, uşaq və gənclərin mənəvi baxımdan yüksək seviyyədə yetişməsi və inkişaf etməsi ilk növbədə ailədən başlayır. Ailədə uşaqların hələ körpe yaşlarından başlayaraq mənəvi cəhətdən yetişməsinə və inkişaf etməsinə xüsusi diqqət olmalıdır və sevindiricihaldır ki, Azərbaycan ailələrə bu məsələyə kifayət qədər həssas yanaşır. İlk növbədə ona görə ki, Azərbaycan ailələri üçün mənəvi dəyərlər hər seydən yüksəkde dayanır. Hər bir valide-

yin öz övladlarının yüksek mənəvi ruhda tərbiye alması üçün çalışır və bu rühda da tıbbi yə verir.

Eyni zamanda, uşaq və gənclərimizin mənəvi ruhda tərbiyə almاسında, mənəvi baxımdan inkişaf etməsində uşaq bağçalarının, orta məktəblərin, ali məktəblərin, ümumiyyətlə bütün təlim-tərbiyə ocaqlarının rolü da dənilməzdır. Azərbaycan gənclərinin yüksək səviyyədə mənəvi tərbiyə alması üçün pedaqqoqlarımızın üzərinə böyük məsuliyyət düşür. Bütün təlim-tərbiyə və təhsil müəssisələrində çalışan və bu məsuliyyəti dərindən dərk edən müəllimlər uşaq və gənclərin mənəvi cəhətdən də layiqli vətəndaş olaraq yetişməsinə xüsusi diqqət ayıırlar.

Azerbaycan gəncliyi artıq dünyada sözünü demiş bir gənclikdir və mənəvi baxımdan inkişaf etmiş bu gənclik öz Ali Baş Komandanının ətrafında six birləşib. Öləkımızda uşaq və gənclərin fiziki və mənəvi inkişafına göstərilən diqqət onu deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyinin qorunmasında, haqq səsinin dünyaya çatdırılmasında gənclərimiz, ölkə Prezidentinin ətrafında həmişə olduğu kimi, bundan sonra da, gələcəkdə də six birləşəcək və buna əminliyimiz kifayət qədərdir. Bu əminliyimiz isə, təbii ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafının her zaman diqqət mərkəzində, eləcə də etibarlı əllərdə olmasına görədir. Çünkü həm dövlətimiz tərəfindən xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan gənclər siyasəti uğurla davam etdirilir, həm də uşaq və gənclərin layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqə tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraitı yaradıb. Bu da ona görədir ki, uşaq və gənclərin fiziki, eləcə də mənəvi inkişafına xüsusi diqqət var...

*Inam Haciyev*



*Demokratik, hüquqi dövlət qurmaq, əsaslı islahatlar aparmaq üçün, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyi, qanunun alılıyini, asayışı təmin etmək lazımdır. Azərbaycanda yaşayan hər bir vətəndaş milliyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq demokratik azadlığı və hüquqlara malikdir. Təsadifi deyil ki, ölkəmiz dünyada tolerant siyasetlə idarə edilən, habelə tolerant yaşayışın təmin edilməsi ilə məşhur olan azzaylı ölkələrdəndir. Demokratik dövlət statusunu şərəflə daşımağının bir səbəbi də ölkəmizdə ölüm hökmünün olmamasıdır.*

XX əsrin sonlarına doğru Azərbaycanın siyasi, sosial və iqtisadi transformasiya prosesi baş verirdi. Bu da öz növbəsində həkimiyət-vətəndaş cəmiyyəti arasında problemlərə səbəb olardı. Əsas problemlər insan hüquq və azadlığı istiqamətində yaranırdı. Demokratik bir cəmiyyət qurmaq istəyən Azərbaycan bunun üçün, ilk növbədə, o cəmiyyətin hüquq və azadlığını təmin etməli idi.

1988-1990-ci illərdə SSRİ-nin tarixi zərurətdən sükutu uğradığı bir zamanda Azərbaycan xalqının müqəddərəti sual altında idи və yalnız təcrübəli, ağıllı, cəsarelli, dövlətinə və millətinə bağlı, eyni zamanda gələcəyə böyük ümidi bəsləyən şəxsiyyətlərin məsələlərə vaxtında müdaxiləsindən asılı idi. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilk illərində daxildə gedən hakimiyət uğrunda mübarizə cəmiyyət-dövlət məsələlərinə də ciddi təsir edirdi.

Dövlət müstəqilliyinin qorunması sahəsində atılacaq addımlar mütləq idi, lakin hakimiyət davası bu addımlara mane olurdu. Azərbaycan xalqı anlayırdı ki, bu cür davam etse, qan bahasına alınmış o müstəqillik təkrar itiriləcək. Dövlət içindəki çekişmələri, mövcud problemləri məhz təcrübəli və xalqına bağlı bir lider yoluna qoya bilərdi. Beləliklə, 1993-cü ildə qədirbilen xalqımız böyük siyasetçi, zamanında Azərbaycana rəhbərlik etmiş və daha sonra Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Ulu Öndər Heydər Əliyevi Azərbaycana dəvət etdi.

*"Ətraf mühitin qorunması üzərə cavabdeh qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Nazirliyin müfaviq qurumları bu istiqamətdə ölkə üzrə öz fəaliyyətlərini həyata keçirir. Həmçinin Nazirliyin regional idarələri meşələrin qorunması, torpağın, suyun, havanın çirkənlənməsinin qarşısını almaq üçün tədbirlər, həmçinin qalıcı monitoring işləri həyata keçirir.*

Eyni zamanda ətraf mühitin inkişaf etmesi üçün hər il milyonlarla ağaç ekilir. Nəqli kəsilməkdə olan, xüsusilə ceyran və balıq növləri reintroduksiya olunaraq ekosisteme buraxılır. Bu barədə ətraflı nazirliyin saytında yerləşdirilib, bununla yanaşı qeyri-hökümət və müvafiq qurumlar məsələ iole bağlı maarifləndirici tədbirlər görülür". Bu sözüleri ETSN yanında ictimai şuranın sədri Amin Memmədov SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanda 1848-ci ildə ilk dəfə Bibiheybətde buruq

# Şərqdə ilk dəfə: ölüm hökmü necə ləğv edildi?



Ozamankı mövcud vəziyyət, əlbettə ki, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının milli qanunvericilik sisteminin inkişafı konsepsiyasının, eyni zamanda müasir Konstitusiyanın hazırlanmasını diktə edirdi. Uzaqqorən lider bu məsələdə də xalqını yanılmadı, insan hüquq və azadlıqlarının qorunması onun qarşısına qoyduğu prioritet vəzifələrdən biri oldu. Heydər Əliyev bilirdi ki, müstəqilliyini qanla geri alan bir ölkənin vətəndaşları öz hüquqlarını anlayır, tələb edir, o zaman ən kiçik dövlət belə dönyanın nəhəng ölkələri arasında böyük güce sahib olur.

Bu baxımdan, İnsan hüquq və azadlıqlarının qorunmasını qarşıya qoyulmuş ali vəzifə kimi bəyan edən Ulu Öndər 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv olunması istiqamətində işə başladı. 1998-ci il fevralın 10-da müvafiq sərəncamlı Azərbaycanda ölüm hökmünü ləğv etdi. Həmin sərəncamdan sonra, əvvəller barələrində ölüm hökmü çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzləndi. Bu, Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsi və təmin olunması siyaseti çərçivəsində həyata keçirilən ən müvəffəq addımlardan idi.

Statistik məlumatlara görə, 1988-1993-cü iller ərzində 32 nəfər haqqında ölüm hökmü icra olunub. Onlardan 8 nəfər haqqında hökm 1993-cü ildə Prezident fərmanları esasında icra edilib. 1993-cü ilin iyun ayından ölkə rəhbərliyinə qayitmış Heydər Əliyev və etdiyi demokratik və humanist ölkə quruculuğu üçün Azərbaycanda ölüm

hökmünün icrasına moratorium qoyur, 10 fevral 1998-ci il tarixli Qanunla isə tamamilə ləğv edir.

Bu addım Azərbaycan dövlətinin,

Heydər Əliyevin hakimiyətə qayıdışı ilə humanist və demokratik yola qədəm qoyduğunu, ölkədə insan hüquqlarının qorunmasının necə böyük dəyər olduğunu bir daha təsdiq edir. Azərbaycanda insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, onların həyata keçirilməsinin təmin edilməsi, bu hüquqların pozulmasının qarşısının alınması istiqamətində aparılan dövlət siyasetinin həyata keçirilməsində icra hakimiyəti orqanlarının üzərinə böyük vəzifələr qoyan ulu öndər hər bir dövlət orqanının bu istiqamətdə məhsuldar işləməsini tələb edirdi.

Qeyd edək ki, ölkədə ölüm hökmü kimi ağır cəzanın ləğv edilməsi o ölkədə insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, həm də nüfuzlu beynəlxalq təşkilatların tələbi idi. Xüsusən de, Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında qoyduğu əsas tələblərdən biri ölüm cəzasının ləğvi məsəlesi idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyasının 6 nömrəli protokolunda ölüm hökmünün yolverilməz olduğu qeyd edilib. Bu məsələ Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında da eksini tapıb.

Nəticə etibarilə ümummilli lider Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüsə çıxış edərək, cinayət-hüquq siyasetini hərtərəfli təhlil etdi, ədalət, azadlıq, huma-

nizm, tolerantlıq kimi deyərləri rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisine müraciət etdi. Beləliklə, 26 il önce, 10 fevral 1998-ci ildə Azərbaycan Parlamenti Ulu Öndərin təşəbbüsünü dəstəkləyən o mühüm qərarı qəbul etdi. Bununla da Azərbaycan Şərqdə ölüm hökmü cəzasını ləğv edən ilk ölkə kimi tarihe düşdü.

Məlumat üçün qeyd edək ki, hazırda dünyada ən ağır cinayət törətmüş şəxslərə ölüm hökmü verən ölkələr də az deyil. Ölüm hökmü cəza sisteminde cinayətkarlarla verilən cəzaların ən ağırıdır. Dünyanın 60-dan çox dövlətdə ölüm hökmü qüvvədədir. Bəzi ölkələrdə hətta 18 yaşına çatmayanlar da ölüm cəzası kesilir. Humanizm və insan hüquqları sahəsində olan beynəlxalq təşkilatlar bütün ölkələrdə ölüm cəzasının ləğvi istiqamətində fəal iş aparsalar da, hələ ki, buna nail ola bilmirlər.

Beynəlxalq statistikaya görə, hazırda Çin edamların sayına görə dünyada liderdir. Bu ölkədə ildə təxminən 5 minə yaxın edam cəzası yerinə yetirilir. Bu rəqəm yerdə qalan bütün ölüm hökmü qüvvədə olan ölkələrin birlikdə icra etdiyi edam cəzalarının ümumi sayına yaxındır. Edamların sayına görə dünyada ikinci yeri İran tutur. Bu ölkədə il ərzində təxminən 300-400 ölüm hökmü icra olunur. İraqda bir ildə təxminən 60-75, ABŞ-da isə 50-55 cinayətkar edam olunur.

Öslində, ölüm hökmü qüvvədə olan ölkələrin əksəriyyətində bu qanun icra edilmir, əksər hallarda ömürlük həbs cəzası ilə əvəzlenir. Hazırda dünya ölkələrinin təxminən 90-da ən ağır cinayətlərdə belə ölüm hökmü verilmir. Bəzi ölkələrdə yalnız hərbi cinayətlər zamanı ölüm cəzası verilir. Ağır cinayətlərə görə ölüm cəzasının icrası ən çox Çin, İran, İraq, ABŞ, Səudiyyə Ərəbistanı, Əfqanistan və Vyetnamda olur. Ölüm cəzasının icrası da fərqlidir, bu cəzani alanların bəzi ölkələrdə gilyotinle boynu vurulur, bəzi ölkələrdə asılır, bəzilərində iyne, bəzilərində isə daş-qalaq üsulu ilə öldürülür.

Demokratiyanın beşiyi hesab edilən Amerikada bu cəza elektrik stulunda verilir, cinayətkar yüksək cəreyanla öldürülür. Bu günlərdə Amerikada məhkəmənin verdiyi qərar dünyada böyük əks-səda doğurdu. 2022-ci ildə öldürücü inyeksiya ilə edam etmək cəhdindən sağ çıxan məhbus Eugene Smitin azot qazı ilə edam edilməsi qərarı verildi. Dar ağacı ilə qətl icra etmək İran və İraqda daha çox olur. Çin ölüm iyəsi ilə edam edir. Əfqanistanda edam olunaq insan belinədək torpağa basdırılır, daha sonra daş-qalaq edilir. Vyetnamda edam cəzası güllələnməklə icra edilir.

Lale Mehrali

## “Ərazilərin təmizlənməsi üçün milyonlarla vəsaıt tələb olunur”



üsüli ilə neft quyu qazılıb: "Həmin dövrən etibarən XIX əsrin sonu XX əsrin əvvəllerində neft hasilatının başlanması, həmçinin xaricdə "Nobel qardaşları"-nın və digər şirkətlərin Azerbaycana gelməsi "qara

qızıl" a maraşına səbəb olub, eyni zamanda çar Rusiyasının da həmin dövrde burada çox böyük rolü olmuşdur. Həmçinin yerli neft mesenatlarının - Zeynalabdin Tağıyev, Musa Nağıyev, Səmsi Əsədullayev

kimi şəxslərin sərvət əldə etməsi Azərbaycanın ümumi həyatında öz töhfəsini verməsinə getirib çıxardı. Quruda neft hasilatı Sovet dövründə də davam etdi, nəticədə Abşeron yarımadasında minlərlə hektar ərazilərdə neft hasilatı nəticəsində torpaqlar çirkəndlər. İndiye kimi həmin ərazilər Dövlət Neft şirkətinin balansında qalır və onların təmizlənməsi üçün 100 milyonlarla vəsait tələb edir. Neft hasilatının ekoloji təsirləri quruda olan hadisələrə aid idi. Lakin sonradan dənizdə də neft buruqlarının keşf olundu. Hal-hazırkı dövrədə də dəniz vəsətli neft hasilatı işləri gedir və hasil olunan neft əsas boru kəməri ilə xaricə ixrac olunur. İndiki dövrədə yeni texnologiyalar imkan verir ki, dənizdə neft sızmalarının qarşısı alınır. Bu baxımdan ciddi şəkildə tələbler tətbiq edilir və dənizdə neft sızmasının qarşısını almaq üçün bütün lazımi tədbirlər görülr. İstər xaric, istərsə də yerli Dövlət Neft şirkəti və onun tərəfə şirkətləri tərəfindən bütün tədbirlər həyata keçirilir. Eyni zamanda neftdən əldə olunan gelirlər nəticəsində Abşeron yarımadasında böyük hektarlarla ərazilərdə yaşıllıqların salınması işləri görülr, çirkənmiş ərazilər təmizlənir".

Xeyrənsə Piriyeva

# "Məişət zorakılığı ilə bağlı qanunvericiliyə yeni dəyişikliklər edilib"

*"Məişət zorakılığı ilə bağlı Qanunvericiliyə yeni dəyişikliklər edilərək təkmilləşdirilmişdir". Bu sözləri SIA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat Şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə deyib.*

O bildirib ki, Azərbaycan Respublikasında məişət zorakılığının qarşısının alınması sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi prosesi davam edir: "Bele ki, Azərbaycan Respublikası Prezidenti "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu 27 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq olunub. Məişət zorakılığı barədə şikayətdə cinayet tərkibinin əlamətləri olmadıqda şikayətlərə yerli icra həkimiyəti orqanları tərəfindən baxılır. Yeni dəyişikliklərə əsasən Qanunda Məişət zorakılığı barədə şikayətdə cinayet tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılması ilə bağlı aşağıdakı prosedurlar müyyəyen edilib:

1. Məişət zorakılığı ilə bağlı şikayət baxılarken 24 saat keçənədək qısamüddətli mühafizə orderinin verilməsi və şikayət 5 (beş) gün müddətində baxılması təmin olunur;

2. Zərər çəkmiş şəxsin tələbi ilə dələmədə vəkil və psixoloquq iştirakı



təmin edilir. Azərbaycan dilini bilmədikdə isə tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunması;

3. Məişət zorakılığından zərər çəkmiş Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlliyyi olan şəxs olduqda araşdırma və dələmələrdə pedaqaqun və ya psixoloquq iştirakının təmin olunması nəzərdə tutulmuşdur.

4. Eyni zamanda yeni dəyişikliyə əsasən məişət zorakılığı barədə şikayət baxılmasının nəticələrində asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:

- məişət zorakılığının təkrarlanmasına barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxse qısamüddətli mühafizə orderinin verilməsi;

- əməllerində cinayet və ya inzibati xəta tərkibi olan şəxsin cinayet və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

- zərər çəkmiş şəxse uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

- zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi məsəlesi Qanunda öz əksini tapmışdır.

Qanuna edilmiş yeni dəyişikliklə məişət zorakılığı ilə bağlı müraciətlərə baxılarkən sui-istifadə hallarının qarşısının alınmasına və zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsinə getirib çıxaracaqdır".

Söylü

# "Suriya Yaxın və Orta Şərqi ən əsas açar problemlərindən biri olaraq qalır"

*"Suriya Yaxın və Orta Şərqi ən əsas açar problemlərindən biri olaraq qalır". Bu sözləri SIA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, burada indi hadisələrin gedışatı bir həqiqətdən xəbər verir ki, Suriyanın unitar, vahid bir dövlət kimi qalması məsləhətdir, yoxsa onun parçalanması və onun yerində 2-3 dövlətin formallaşması: "İlk növbədə bu məsələ daha çox Suriya və həmsərhəd olan ölkələri maraqlanır, qayğılandırır.*

Burada Türkiyənin mövqeyi ondan ibarətdir ki, Türkiye faktiki olaraq, demək olar, yeni nizamın, yeni dönmənin yaranmasında aparcı rol oynanmış bir ölkə kimi çalışır ki, birincisi, Suriyanın sərhədleri toxunulmaz olaraq qalsın və digər tərəfdən də ölkə parçalanmasın. Çünkü bir neçə ölkənin yaradılması artıq o deməkdir ki, həmin ölkələrin öz aralarında ciddi ixtilaf və zidiyyətlər olacaq. Digər tərəfdən, onların da aralarında olan o mübahisəli məsələlərdən digər məmləkətlər istifadə etməyə çalışacaqlar. Sonra onların yerlərindən, ərazilərindən, areallarından öz imkanları üçün istifadə etsinlər



"Təsadüfi deyil ki, Türkiyədə səfər edən Suriyanın yeni prezidenti artıq nümayiş etdirir ki, o ciddi siyasi-diplomatik danışqlara üstünlük verir. Çalışacaq, həm ölkə daxilində konsensus əldə olunsun, digər tərəfdən də milli



və s. Yəni, ilk növbədə Türkiyənin və bir çox Əreb dövlətlərinin, müsəlman ölkələrinin istəyi ondan ibarətdir ki, Suriya əvvəlki kimi vahid dövlət olaraq qalsın və tezliklə orada daxili proseslər artıq program şəklində normallaşmaya doğru hərəket etsin. Çünkü ilk növbədə ölkənin çox böyük və dərin humanitar problemləri var. Onların həlli üçün həm külli miqdarda vesait tələb olunur, digər tərəfdən humanitar yardımçılar və digər yardımçılar tələb olunur. Odur ki, bu proseslərin hamısının həllinə çatmaqdən ötrü yeni hökumət gərək ilk növbədə özünün bacarığını və qabiliyyətini nümayiş etdirsin və göstərsin."

ve dini azlıqlar, məhsəb azlıqları da silahlı yere qoysunlar ki, dialoq məfkurəs üstünlük təşkil etsin. Digər tərəfdən göstərlər ki, Suriya cəmiyyəti və Suriya cəmiyyəti əslinde bu zamanın, dövrün ən ciddi çağırışı ilə bağlı həm müdrüklük göstərir, həm dözdüm və eləcə də qabiliyyət ki, normal heyat terzi Suriyanın sərhədlərində bərpa olunsun. Burada indi İsrailin iddiaları var, burada başqa ölkələrin iddiaları da var və onlar nə dərəcədə özünü doğrudan etdirmək, bu, ikinci məsələdir. Amma hər halda indi artıq rəsmi Dəməşqin adından danışılan yeni hökumət bildirir ki, o, xərici qoşunların ölkə ərazisində qalmasının qəti əleyhdarıdır. Bütün çağırılmamış qüvvələr hamısı Suriyanı tərk etməlidirlər. Ondan sonra isə artıq ölkənin sərhədlərində bütün nizam-intizam bərpa olunmalıdır və eləcə də daxili qüvvələr hamısı bir-birilər dialoqda yaxından iştirak etməlidirlər. Men elə başa düşürüm ki, eger onlara xərici dövlətlərin müdaxiləsi olmasa, yəni fitvalar verilməsə, onda bu hökumət bir növ prosesləri lazımi qaydada davam etdirə biləcək" - deyə o, əlavə edib.

S. Ağazadə



Vergi və gömrük rüsumları niyə dəyişdirilməlidir?

Elçin Bayramlı

Azərbaycanda bir çox məhsulların istehsalının olmadığı və ya çox az olduğu şəraitdə həmin məhsulların xarici ölkələrdə idxlə edilməsi baş verir. Bu normaldır və bütün ölkələrdə belədir. Lakin belə məhsullara yüksək gömrük rüsumu qoyulması həmin məhsulların ölkədaxili satışda baha olmasına gətirib çıxarır ki, nəticədə əhalilər almada çətinlik çəkir. Deməli, bu tip məhsullara minimum gömrük rüsumları qoyulmalıdır ki, onların satış qiyməti baha olmasın və vətəndaşlar üçün bu məhsullar əlçatan olsun. Bu baş versə, ölkədə ucuzlaşma yaranacaq, inflasiya tempı enəcək, ticarət dövriyyəsi artacaq ki, bu da öz növbəsində əhalinin sosial vəziyyətinə müsbət göstərəcək.

Əlbəttə, bezi mehsulların idxləndə mehdudiyyətlərin qoyulması, yüksək gömrük rüsumları təyin edilməsi təqdirdə layiqdir. Bu yalnız o sahələrdə olmalıdır ki, həmin sahədə böyük yerli istehsal var və həmin istehsal ölkənin tələbatını tam və ya böyük həcmde ödəyə bilər. O halda, xaricdən həmin mehsulların ucuz idxlə yolverilməzdir, çünki yerli istehsala zərər vura bilər.

Əger yerli istehsali qorumaq istəyirikse, protektivist siyaset aparılmalıdır. Ölkədə istehsali olan mehsullarda rüsumları qaldırmaq olar, lakin istehsali olmayan və ya çox az olan mehsullarda isə neinki qaldırmaq, əksinə, rüsumu endirmək lazımdır.

Bundan başqa, zəruri tələbat olan məhsullarla əlavə komfort mehsullarına fərqli qoyulmalıdır. Məsələn, qızıl, avtomobil, bahalı brend mallar və əyləncə vasitələri üzrə gömrük rüsumlar artırıla bilər. Lakin gündəlik tələbat məhsulları üzrə azaldılmalıdır. Dövlət büdcəsinin gömrük rüsumları ilə yox, əsasən, istehsaldan gələn gelirlə doldurmağa çalışmaq lazımdır. Kölçəq iqtisadiyyati ləğv edilməli, monopoliya halları aradan qaldırılmalı, vergidən yayınmanın qarşısını alınmalıdır. Son illərdə bu istiqamətlərdə bəzi tədbirlər həyata keçirilir.

Gömrük Komitəsinin ödəniş planını artırmaq çıxış yolu deyil. Çıxış yolu ölkədə xammalı olan mehsullar üzrə sənayenin təşkil edilməsidir. Əsasən də, aqrar sənaye və yüngül sənaye sahələri üzrə. Kiçik aqrar təsərrüfatlara da xüsusi yardımlar edilmelidir.

Fikrimizcə, vergilər üzrə də bəzi tədbirlər həyata keçirilməlidir. Məsələn, sadələşmiş vergi üzrə maksimum limit 200 min manatdan 500 min manat qaldırılmalıdır. Çünkü, davamlı inflasiya şəraitində bir neçə il əvvələ nisbətə manatın real dəyəri 2 dəfədən çox ucuzaşır. Mən təqiblə o vaxt 200 min manatın əvəzine indi 500 min manatı nəzərdə tutmalıyım.

Bundan başqa, Bakı və regionlara arasındaki vergi dərəcəsi fərqli bərpa olunmalıdır. Zərdəbin ucqar kəndindəki obyektlə Bakının mərkəzindəki obyektlər əyni vergi faizləri ödəməsi məntiqli və ədalətli deyil. Regionlarda (Xirdalan və Sumqayıt şəhərləri istisna) 5 il müddətinə sadələşmiş vergi dərəcəsi 1 faiza salınmalıdır. Ərzaq istehsali üzrə bir neçə il müddətinə vergi dərəcələri 2 dəfə azaldılmalıdır.

Özünmüşgulluq programının miqyası və buna ayıran maliyyə vəsaiti azı 10 dəfə artırılmalı, şərtləri daha da sadələşdirilməli, fəaliyyət sahələri artırılmalıdır. Program daha çox regionlarda tətbiq olunmalıdır. Bu halda idxləndən asılılıq azalacaq, yerli istehsal artacaq, ixrac artacaq, dövlət büdcəsinin gelirləri çoxalacaq, əhalinin sosial vəziyyəti yaxşılaşacaq, dövlətin sosial xərcləri azalacaq, işsizlik tam aradan qalxacaq. İqtisadi təhlükəsizliyi, sosial rifahın və siyasi nüfuzun artması təmin olunacaq.

Bunu etmek üçün bütün imkanlar var. İşçi qüvvəsi, xammal, hazır bazarlar, nəqliyyat logistika, infrafstruktur və nəhayət investisiya üçün lazım olan maliyyə bazası. 75 milyardlıq strateji valyuta rezervlərindən heç olmasa 5 milyardını ölkə iqtisadiyatına invest etməkle bunu təmin etmek olar. Bu, postneft erasında bu sektordan itirilən gelirləri digər iqtisadi sahələrin gelirləri ilə kompensasiya etməye imkan verəcək. Hesab edirik ki, vergi və gömrük siyasetinə yenidən baxılmalı, rüsumlar ədalətli, optimal formada müəyyənləşdirilməlidir. Nəticədə, həm dövlət qazanacaq, həm də əhali.



*Sosial şəbəkələrə baxanda görülmə ki, maraqsız mövzularla birbirinizi qırırsınız, gəlin sizə dünya tarixində görünməmiş biabırçılıq haqda maraqlı bir hekayə danişım, oxuyun feyziyab olun. Znaçit tak. Biri var idi, biri yox idi, Kamran adlı bir yəxçi qazaq var idi. Bu oğlan ali təhsilli olmasına baxma-yaraq, heç yerdə iş tapa bilmirdi, neyləyim, necə eləyim, axırda kreditlə özüñə bir ucuzvari fotoaparat götürür ki, bəzi tədbirlərdə çəkiliş edib beşdən-üşdən qazansın, uşaqlar acıdan ölməsin.*

Ele işe başlamaq üçün sosial şəbəkədə elan verən kimi, dost siyahısında olan vergi orqanının əməkdaşı tanış cənab buna deyir ki, bəs fealiyyətin qanunu olmalıdır ona görə de xidmət haqqını nağd pul formasında ala bilməzsən, VÖİN və bank hesabı açma-li, Asan imza nömrəsi almalısan, sifarişçi ile xidməti müqavilə bağlamalısan, xidmət haqqın VÖİN hesabına köçürülməlidir və o puldan da bank xərclərini ödəyəndən sonra dövlətin vergi, sosial siyorta, işsizlikdən siyorta, tibbi siyorta kimi çoxsaylı ödənişlərini ödəməlisən, yoxsa haqqında ciddi qanuni tədbirlər görüləcəkdir. Kamran deyir, xub, nə deyirik ki, dövlətə canımız da qurbanı.

Dostundan borc alır, gedib VÖİN açdırır, bank hesabı açdırır, 30 manatına da Asan imza nömrəsi alır. Öz-özünə fikirlesir ki, aye bu hoqqadı gören. Verginin elektron sisteminə kod-parolla daxil olub əməliyyat aparmaq mümkündürse, camaati niye məcbur edirlər 30 manat verib Asan nömrə almağa, üstəlik ilde də 30 manat abune haqqı keçirməyə? Bu suala bir düzəməlli cavab tapa

# 100 manatlıq gəlirin 125 manatlıq vergisi- Dünyada görünməmiş biabırçılıq



bilməyib qalır naçar.

Günlerin bir günü əlində fotoaparat da sıfta sıfarişi gözləyərkən, bir gombul əmi gelib buna deyir ki, bəs mənim bir işim var, onu görə bilərsənmi. Kamran da deyir ki, nöş eləmirəm əmican, əlimizdə döglü? Anasını da ağladaram. Gombul əmi deyir ki, bəs yarıy ay sonra yubileyim olacaqdır, gəlib mərasimdə bir miqdər foto çəkərsən, mən də sənə 100 manat ödəyəcəm. Kamran deyir, baş üstə, ancaq gərəkdir ki, qanuni edək işi, çünki hökumət cənabları özü belə məsləhət görmüşdür. Əmi deyir ki, problem yoxdur, nətər məshələtdi.

Bu minvalla öz aralarında xidməti müqavilə bağlayırlar, bu o adamın işini görür, o da qanunu şəkildə bunun VÖİN hesabına 100 manat maliyyə vəsaiti əldən qoyur. Kamran sevincək fikirlesir ki, əla oldu ey, bu ay bir manat qazanc olmamışdı, indi bu 100 manatı götürüb dostunun 30 manatını qaytarar, fotoaparatin aylıq krediti olan 40 manatı ödəyər, sonra vergi filan xərcləri ödəyər, qalan 5-10 manata da çörəkdən, pendirdən bir kismat ərzaq alar ki, bir çətən külfət acıdan planeti dəyişməsin.

Nə isə, pulu bank hesabından çıxarı, öz-özünə xəyal eyleyir ki, gərəkdir əvel hökumətin vergisini filan keçirim, hər halda uzağı 10 manat tutar də, 40 kredit, 30 da borcu çıksam, 20 manat qalar mənə evə ərzaq alaram. Amma deyir sən dayıldığıni say, gör vergi sistemi ne sayır. Kamran vergi hesabatı və ödənişini eləmək istəyəndə bu dünyadan gelmiş-keçmiş bütün tarixi boyu mövcud olmuş ən qəлиз vergi sistemindən baş açamır. Gedib bir tanış mühəsibə deyir ki, "ayqa, gəl mənim hökumətlə haqq-hesabımı həll eleyək, nolar".

Mühəsib baxır ki, ala 100 manatdan buna nə qalacaq ki, mənə də xidmət haqqı versin, əvvəl bir az nəm-nüm eləyir, sonra

görür bu əl çəkmir, deyir "yaxşı, başqalarına bu işin qiyməti 50 manatdır, amma sənin işini cəmi cümlətanı 25 manata həll edərəm". Bu minvalla kalkulyatoru qoyur qabağına hesablayır və buna deyir kin, "qaqa, sən bu 100 manat gəlirindən hökumətə vergi, sosial siyorta, tibbi siyorta və işsizlikdən siyorta üçün 125 manat ödəməlisən. 25 manat da mənə verəjəhsən. Koroçə, vsevo 150-cə manat düş bəri görüm".

Bunu eşidəndə Kamranın beyni qızır, qəzəble bağırır ki, "aya, a kişi, sən məni dolamışın? Bu 100 manatın 150 manatı necə olur?" Mühəsib deyir kin, "mənə dəxli yoxdur, hökumət və parlament cənabları özü bu qərarı qəbul edibdir, Vergiler Məcəlləsində də necə lazımdı yazılıbdır. Xoşun gelmir, xoş getdin". Kamran deyir "qaqa mən 100 manatdan 150 manat verəmmərəm, belə şey dünyanın heç yerində heç vaxt olmamışdır, çünki praktiki, hətta nəzəri cəhətdən de mümkün deyildir, ona görə də vermiyəjəm, istəyirlər məni gülləsinsin". Mühəsib görür vəziyyət xarabdır, deyir ki, "burcumağın xeyri yoxdur qaqa, yaxşı mən öz 25-mi istəmərim, amma 125 manatı ölsən de alacaqlar sendən. Get sələmə gir, bankdan boro götür, qazandığını da üstüne qoy hökumətin pulunu ödə".

Kamran fikirlesir ki, ey dili qafıl, deyəsen çox oxumaqdan və çox işləməkdən bu adamın başı xarab olmuşdur, oradan qəzəble çıxıb gedir bir iki başqa adamdan da soruşur, deyirler ki, bəli qayda qanun belədir, get dinmezcə pulunu ödə. Kamranın beyni qızır, gedir ki, özünü Qız qalasından əldən qoysun aşağı, canı qurtarsın, baxır ki, qalanın üstünü bağlayıblar ki, heç kim özünü buradan ata bilməsin ki, qalanın adı Oğlan qalasına çevriləməsin.

Gedir Əzizbəyov körpüsüne, oradan özünü əldən qoyur aşağı, təsadüfən oradan

keçən bir yük maşınının tentinin üstüne düşür və sağ qalır, bunu aparırlar Simiška xəstəxanasına, orda da doxturlar deyirlər ki, yaxınları gəlsin pulumuzu versin, yoxsa heş zad edəsi deyilik. Nə isə, ailə üzvləri gəlir, bir neçə yüz manat tərləyəndən sonra buna bir-iki iynə-dərman vurub mürəxxəs edirlər qulluqlarından.

Axşam mühəsib tanışı gəlir bunun yanına deyir "dincəldinmi qaqa, sənə dedim apar 125-i üzüsülu ver də. İndi həm neçə yüz manat getdi, həm də 125-i da verməlisən". Kamran bu sözlərdən qəzəblənib isteyir ölkədən qaçıb xaricə gedə, birdən yadına düşür ki, quru sərhədlər 5 ildir bağlıdır. AZAL-la da getsə azı 500 manat pul lazımdır. Bu yetimdə də o qədər pul hardadı? Özü kirayədə qalır, kulfət də acıdan ölmək üzredir. Beleliklə, yenidən intihar fikrinə düşür.

Bu dəfa gedir özünü Vergilər Nazirliyinin qabağında yandırır. Aparıb bunu basdırırlar Zabrat qəbiristanlığında, onların da canı qurtarır bundan, özünü də. Ara yerdə hökumətin 125 manat pulu batır. Ailəsi də yas merasimi və dəfn xərcləri üçün 5 min manat kreditə girir. Yas merasimində adamlar danışırlar ki, bu uşağın başı usaqlıdan xarab imiş, durduğu yerdə gedib özünü yandırıb səy kopolu.

Yəni dediyim odur ki, haçan 100 manat qazandınızsa, bəri başdan üstüne də 25 manat borc tapıb qoyun, üzüsülu aparın hökumətin pulunu verin. 25 manat də borc tapıb mühəsibə verin, çünki bizim vergi sistemindən baş açmaq üçün gərəkdir ki, mühəsib tehsili alınsınız. Əvvəldən də azı 30 manatın olmalidır ki, Asan imza alasan. Yəni, 100 manat qazanacaqsansa, 180 manatı ödəməlisən. Ki, sonra Kamranın gününə düşməyəsən. Qalan 80 manatı hardan alınsın, ala bilmirsən get xarakiri ele. Bəs bayaqdan ağızında nə danışram burda? Qəribə adamlar var ey vallah.

**Elçin Bayramlı**

# Sevgiyə iki gün yox, ilin bütün günlərini həsr edə bilərik"



*"Dünyada müxtəlif günlərlə bağlı insanları birləşdirən əlamətdar hadisələr olur. Bu hadisələr qloballaşan planetimizdə yalnız yaranduğu dövlət, ölkə ilə yanaşı digər məmləkətlərdə, dünyanın müxtəlif ölkələrində qeyd edilməyə başlayıb. Nə qədər çox əlamətdar günlər və bayramlar olsa, xüsusilə sevgi, məhəbbət, ana ilə bağlı günlər olsa bir o qədər yaxşıdır.*

Biz o xoşbəxt xalqlardanıq ki, şərqdən, qərbdən, Avropa-Asiyadan, xristian və islam dünyasından, hətta zərdüştlik, yəhudizmən gələn müxtəlif bayramları, günləri eyni seviyyədə olmasa da ürəyimizə qeyd etməyi bacarıraq. Bizim ölkədə iki defə yeni il bayramı qeyd olunur ki, bunlar ilin başa çatması və Novruz bayramının qeyd olunmasıdır. Azərbaycan olduqca optimist bir xalqdır. Onun hər hansı ister dünyadan gələn, isterse də dini bayramlar olan, bu günləri qeyd etməyimiz bizim həm öz xalqımıza, həm də dünya xalqlarına, onların düşündüyü həyat tərzinə verdiyimiz əhə-

miyyətdən xəbərdar verir". Bu sözələri Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydin Xan Əbilov SIA-ya açıqlamasında deyib.

Onun sözələrinə görə, 14 fevral "Sevgilər günü" bütün dünyada qeyd edilir: "Həmin günün tarixçəsinə varsaq, çoxları dini bayram desə də, amma bizlər onun



ədəbi nümunəsini gördük. Məhşur mütəffək Kir ingilis şairi Şekspirin "Romeo və Juliet" eserində həmin tarixçənin eks olunduğunu müşahidə edirik. Başqa bayramlar və əlamətdar günlər kimi 14 fevral "Sevgililər günü" ilkin tarixi köklərini itirib. Yeni fəlsəfi-

və həyati çalarları özündə birləşdirib. Müxtəlif ölkələrdə yaşanan insanlar dini, dil və rəng fərginə vərmədən bu günü əsl sevgi, məhəbbət, eşq, bir-birinə hörmət, saygı günü kimi qeyd edirlər. İndiki zamanda bizdə də dölyanın müxtəlif ölkələrində olduğu kimi daha çox sevgiye, insanların bir-birinə saygısına, hörmətinə və məhəbbətinə ehtiyacı var. Hər kəsə məlumdur ki, sevgi cəhətdən zəmanəmiz kasaddır".

Kulturoloq həmçinin qeyd edib ki, Azərbaycanda məlum hadisəyə görə 30 iyunda sevgi günü kimi qeyd olunur: "Çoxluğun heç bir qorxusunu yoxdur, çünki ilin 365 günü bayramlarla zəngindir. Sevgiye iki gün yox, ilin bütün günlerini həsr edə bilərik. İndiki zamanda qadın, kişi, ata, ana sevgisinin zəiflədiyi vaxtdır. Hər gənc özünü kiçik tanrı hesab etdiyi bir dövrə belə günlerin qeyd edilməsinin xüsusi önemi vardır. Sevgililər günüdə digər beynəlxalq əlamətdar günlər kimi daha çox kommersiyalaşdırılıb. İşbazları bu hadisədən pul qazanmaq istəyirlər və bu çox normal haldır. İster xidmət sahəsi, isterse restoran-əyləncə sahəsi, isterse də hədiyyelərlə bağlı özlərinə işqu-

ran insanların gözlədiyi maraqlı günlərdən biridir. Məhz bu gün, xüsusəndə sevgililər bir-birilərinə hədiyyələr verir və bunlar sevgilərinin nişanəsi kimi yaddaşlarda qalır. Keçmişdə sevgi adlandırılaraq əlamətdar hadisə Azərbaycanda qeyd edilməsə, amma müəyyən günlər vardır ki, o zaman insanlar bütün narazılığı kənara qoyurlar. Bu əlamətdar günlərə çərşənbələr, "Novruz" bayramı günü, orucluq günü aid edilir. Əslində o vaxtdan insanların bir-birilərinə saygı, hörməti sevgi günü kimi qeyd olunur. Çünki bu günlərdə küsənlər barışır, qızlar qulaq falına gedir və hənsi oğlanın onu sevdiyini, elçi geləcəyini öyrənməyə çalışırlar. Yəni sevgililər günü bize yad olan hadisə deyil, hər zaman olub. Amma indi dünyada məhz bu hadisə ilə bağlı həmin günün tarixçəsi onda götürülür dəyə, hamımız onu qeyd etsək daha yaxşıdır".

**Xeyrənsə Piriyeva**



sını almak üçün əlimizdən gələni edəcəyik ki, ölkə bir daha heç vaxt şantaja məruz qalmasın, onun institutları güclü olsun və heç kim Gürcüstanın daxili işlərinə qarışmağa, onun müstəqilliyyinə qəsd etməyə və güröö xalqının qərarlarına hörmətsizlik göstərməyə cəsərət etməsin", - o əlavə edib. Öz növbəsində Gürcüstanın baş nəziri İrakli Kobaxidze bəyan edib ki, gürçülər "ölkelərini tam şəkildə geri almalıdır". Onun sözlerine görə, ötənləki "Xarici agentlər haqqında" qanunda "Gürcü arzusu"nun eleyhdarlarının yararlanıa biləcəkləri çoxlu boşluqlar var, ona görə də "ölkəmizin milli



**Y**azın sonuna kimi Gürcüstan hakimiyeti media və mitinqlərin təşkili sahəsində hakim rejimi "dağıdıcı müxalifətdən" qorunub edəcək. Gümən edilir ki, bu, hökumətə qarşı çıxanların sayını azaldacaq və onun yerinə sadıq "Xalq Gücü" gələcək. "Gürcü arzusu"nun

# Gürcüstan müxalifətinə qanuni hədə




maraqlarını qorumaq" üçün onları bağlamaq lazımdır. Müxalifə belə qərara gəlib ki, "Gürcü arzusu" respublikada bütün narahatlığı aradan qaldırmaq istəyir. Eyni zamanda, hakim rejimin eleyhdarları əmindirlər ki, hakimiyət Rusiyadan nümunə götürür və ya hətta Kremlin göstərişi ilə hərəkət edir. "Bu, avtoritar ölkədə olduğu kimi, həqiqətin yayılmasını məhdudlaşdırmağa yönəlmüş növbəti senzurunun dalğası olacaq", - Gürcüstan üçün Qaxariya partiyasının üzvü Teona Akubardia media üçün gözlənilen dəyişiklikləri şərh edib. "Ya biz



eleyhdarları və tərəfdarları öz qiymətləndirmələrində ikiyə bölündüb. Bəziləri hesab edir ki, Tbilisi Moskvanın yolu ilə gedir, bəziləri isə dövlət quruculuğunda Qerb təcrübəsindən ən yaxşısını götürüyüne inanır. "Gürcü arzusu" parlament fraksiyalarının lideri Mamuka Mdinaradze bildirib ki, yaxın iki-üç ay ərzində onun partiyası hakim rejimi təqnid edənlərə qarşı qanunlar paketi hazırlayıb qəbul edəcək. Xüsusilə, hakimiyət jurnalist etikası standartlarını müəyyən etmək, həmçinin media-nın xarici mənbələrdən maliyyələşdirilməsini məhdudlaşdırmaq niyyətindədir. Kommersiya reklamından əldə edilən gəlir üçün istisna olacaq.

Tbilisi həmçinin xarici agentlərlə mübarizə üçün daha bir qanun təqdim etməyi planlaşdırır, Mdinaradzenin sözlərinə görə, bu, keçən ilki qanunun "yüngül versiya"sidir. Eyni zamanda, hökumət qərarlarının qəbulu prosesində qeyri-hökumət təşkilatlarının məcburi iştirakını nəzərdə tutan müddəalar bütün qanun və qaydaların tamamilə çıxarılaçaq. Dövlət qulluğuna müvafiq qurumun rəhbərinin razılığı olmadan xarici mənbələrdən maliyyələşdirilən müavinətlərin alınması məhdudlaşdırılacaq. Bundan başqa, dövlət məmurlarını təhqir etmək, polis əməkdaşlarına hücum etmək, kütəvi iğtişaşlara sövq etmək və onlarda iştiraka görə cəza sərtləşdiriləcək. İnzibati xətalara, o cümlədən xırda xulqanlığa görə cərimələr 2-4 dəfə artırılacaq (orta hesabla 5 min lariyə qədər),



polis əməkdaşına tabe olmamağa görə həbs müddəti 15 gündən 60 güne, polis əməkdaşına hücum'a görə isə 5 ildən 6 ilədək artırılacaq. Öz növbəsində, şəhər merlərinin müəyyən ərazilərdə mitinqləri qadağan etmək hüququ olacaq və aksiyanın təşkiline onun başlamasına 5 gün qalmış məlumat verilməlidir.

Mdinəradzenin qeyd etdiyi kimi, hakim rejime nə qədər təzyiq göstərilsə, o, daha sərt reaksiya verəcək. "Biz bütün bunların qarşı-

ıvanışvilini devirəcəyik və vətənini Rusiyadan aparacaq, ya da bu etirazlar sürgündə göz yaşı tökdürüyümüz gözəl xatire olaraq qalacaq", - "Dəyişiklik Koalisiyası"nın lideri Nika Kvaramiya deyib.

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili "Gürcü Arzusu"nun yeni təşəbbüsünü hakim elitanın xalqdan qorxmasının sübutu hesab edib. "Bu illər ərzində istər baş nazır, istər sərəvi bir parlamentari, istərsə də indiki

faktiki preşident olsun, hamidan lənet və təhqir eșitmışəm! Mənə deyirdilər ki, siyasetçi səbirli olmalıdır... Mən onlarda səbirli olmaq qabiliyyəti görmürəm, qisas almaqdə, qisas almaqdə daha bacarıqlıdlar! Bu sadəcə onu göstərir ki, onlar o qədər qorxular ki, cəmiyyətin onlar haqqında nə düşündüyüni belə dinləmək istəmirler... Öz xalqının qorxusuna təslim olmaq nə qədər çətindir", Zurabişvili bildirib.

Politoloq Nika Çitadze deyib

ki, "Gürcü arzusu" avtoritar rejim qurmaqdə davam edir və bu, indiki müxalifətin yox olmasına və yeni etiraz hərəkatının formalasdırılmasının mümkünzsizlüyüne getirib çıxarmalıdır. "Hakimiyət bütün təqnid insanlara təzyiq göstərir. Onlar ilk növbədə söz və serbest toplaşma azadlığını boğmaq isteyirlər. Gələcəkdə mövc-

ud müxalifə partiyalarına qadağ qoyulacaq və bunun üçün şərait olmadığından yenilərini yaratmaq mümkün olmayacaq. Gələcəkdə hakimiyətin eleyhdarları rolunu artıq bu kimi fealiyyət göstərməyə çalışan "Xalqın Gücü" adlı kukla oynayacaq. Eyni zamanda, polis əməkdaşları artıq vaxtaşırı etirazçıları şifahi təhqirlərlə qanunu pozmağa təhrik etsələr də, hökumət nümayəndələrinin üzərinə əlavə vəzifələr qoyulmur. Lakin hüquqi baxımdan hakimiyətin planlarını həyata keçirməsinə mane olmaq şansı yoxdur. "Gürcü arzusu" parlament, hökumət və məhkəmələrə nəzarət edir. Son ümidi beynəlxalq sanksiyalar və küçə etirazlarıdır", - Çitadze bildirib.

Politoloq Gia Abaşidze isə əksinə, hesab edir ki, "Gürcü arzusu" Avropa demokratiyaları modelində normal dövlət quruculuğu ilə məşğuldur. "Nə Avropada, nə də Amerikada səlahiyyətilər mərkəzi küçənin bağlanması "ifadə azadlığı" hesab etmirlər". Gürcüstan hakimiyəti avtoritarizmə doğru getmir. Müxalifət gəlincə, o, öz dərdlərində günahkardır. Onlar parlamente daxil olmaqdan imtina etdilər və dövlətin maliyyə dəstəyini itirdilər. Yeni gelir mənbəyi tapmasalar, çox çətin anlar yaşayacaqlar. Amma ümumilikdə gördükdə, 2012-ci ildən bəri onlar bir dəfə də olsun seçkilərdə qalib gələ bilməyiblər və onların bütün etirazları daxili çekişmə ilə yekunlaşır", - Abaşidze yekunlaşdırıb.

V.VƏLİYEV

Son vaxtlar E.Makron hakimiyətinə qarşı istər daxildə, istərsə də xaricdə yaranan etirazlar Fransada ciddi təlatümlər yaradıb. Vəziyyətdən çıxmaq və ölkə əhalisinin fikrini fərqli məcra ya yönəltmək üçün Makron rejimi bir sira ölkələrdə müharibələr, münaqişələr yaratmağa cəhdərər. Rusiya-Ukrayna müharibəsinə qızışdırmaq üçün rəsmi Kiyevə canlı qüvvə ilə yardımçılar göstərəcəyini bəyan etməsi, eyni zamanda Zelenski hakimiyətinə nüvə silahının verilməsi çağırışları ilə çıxış etməsi Makronun nəzərdə tutduğu məqsədlərindən hesab olunur.

Yeni bu vasite ilə müharibəni daha da qızışdırmaq və Avropanın əhalisinin, xüsusilə də fransızların diqqətini Ukraynaya yönəltməkdir. Bir neçə gün əvvəl Ukrayna prezidenti Zelenski ABŞ və Avropa liderlərinə müraciət edərək ölkəsinə nüvə başlıqlarının verilməsini xahiş etmişdir. Hazırkı mərhələdə Makronun "Kiyevə nüvə başlıqları verilsin" bəyanatı təsdiq edir ki, Zelenskiyə həmin ideya E.Makron tərəfindən gelib. Təbii ki, üç ilə yaxındır ki, qanlı müharibə aparan iki dövlətin nüvə silahına sahib olması dünya üçün təhlükələr yarada bilər. Yeni hər an üçüncü dünya müharibəsi baş verə bilər. Üçüncü dünya müharibəsinin baş verməsi və nüvə silahının işə düşməsi beşəriyyətin sonu ola bilər. Bunu dünyanın aparıcı dövlətləri, o cümlədən de Fransa anlamaq istəmir. Digər diqqətçəkən məqam ondan ibarətdir ki, İsrail HAMAS arasında ilkin atəşkəs razılaşması əldə olunsa da, belə bir razılaşma

silahlarla təchiz etmişdir. Bu gün də eyni siyasetini həyata keçirən Fransa müxtəlif dağdıcı güce malik silahlarını



daxil olmasına imkan verməz. Nəzərə almaq lazımdır ki, Fransanın təkidi ilə Ermənistana göndərilən Avropa İttifaqının "sivil" missiyası heç neyə nail ola bilmeyib. Baxmayaraq ki, "bnok" siyasetindən uzağa getməyen Avropa İttifaqının mülki missiyası Azərbaycan-Ermənistən sərhədində təxribatlara yol açan, müşahidələr aparmaqdalar. Hətta mülki missiyanın fealiyyətinin daha iki il uzadılması ilə bağlı Avropa İttifaqı ilə Ermənistən arasında sənəd də imzalanıb. Lakin bu cür məzhekələr heç də Ermənistəni üzəştdiyi felakətdən xilas etməyəcək. Əksinə, fəlakətin daha da dərinleşməsi və Ermənistənin daha böyük itkilerə üzəşməsi halı yarana bilər.

### Müstəmləkəçilik Fransanın qəsəbkar siyasetinin mahiyyəti

Birmənali şəkildə qeyd etmək olar ki, Fransa açıq şəkildə müstəmləkə siyaseti aparan və terroru dəstəkləyən, maliyyələşdirən dövlətlər sırasında yer alır. Bu baxımdan belə bir dövlət dünyada sülhə və təhlükəsizliyi heç bir halda töhfə verə bilməz. Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda konfransda müstəmləkə altında əzilən xalqların nümayəndələri Fransanı müstəmləkəciliyə son qoyulmasına çağırış etdilər. Qvadelupanın Azadlığı Uğrunda Xalq

# Fransa dünyada sülhə və təhlükəsizliyə təhdid yaradır



Fransa hakimiyətini qane etmir. Makronun Parisdə jurnalistlər üçün keçirdiyi brinfinqdə "HAMAS-la İsrail arasında əldə olunan atəşkəs razılaşması müvəqqəti xarakter" daşıyır. Hər an müharibə yenidən qızışa bilər", - deyə bildirməsi tərəfləri, xüsusilə də İsraili müharibəyə sövq etməye hesablanıb. Nəzərə almaq lazımdır ki, bir qədər əvvəl Makron İsrailə dəstək üçün beynəlxalq koalisaya şəklinde müharibənin miqyasının daha da genişləndirməyi təklif etməsi bir daha göstərir ki, Qərbi sülhədə maraqlı deyil. Bu, Fransanın xarici siyasetinin ne qədər aqressiv və ağlışız olduğunu yenidən sübut edir - ərazisində milyonlarla müsəlman yaşayışan Fransa İsrail və Fələstine sülh üçün vəsítəciliyə təklif etmək əvəzinə, müharibə təklif edir. Bu kimi hallar onu deməyə əsas verir ki, Fransa dünyada sabitliyin pozulmasına, müharibələrin, münaqişələrin yaranmasında maraqlı dövlətdir. Bəzən qızışdırıcı mövqe tutmaqla dövlətlərə arasında münaqişələrin yaranmasına cəhdərər göstərir.

### Makron hakimiyəti müharibələrin sayının çox olmasına cəhdərər göstərir

Dünyada ölkələr arasında və ya bəzi dövlətlərin daxilində müharibələrin, münaqişələrin sayı çox olarsa Makron Fransada artmaqdə olan etirazları qismən də olsa aradan qaldırmaqla yanaşı, keyfiyyətsiz silah-sursatını müharibə aparan dövlətlərə satmaq imkani qazanmış olacaq. Fransa dünyada silah ixracatçılarının ilk beşliyindədir. Raket silahı 23 faiz, radioelektronika 22 faiz və aviasiya texnikası 21 faiz təşkil edir. Ölkenin silah istehsal edən şirkətləri dönya-nın 130 ölkəsinə silah satışını həyat keçirilər. Əsa silah alıcıları Səudiyyə Ərəbistanı, Misir, Hindistan, BƏƏ və Qətərdir. Fransa "bacı"si hesab etdiyi Ermənistana da silah satışını həyat keçirir. Bununla bağlı razılıq Ermənistən müdafiə naziri Suren Papikyanın Parisə səfəri zamanı əldə olunub. İlk olaraq Ermənistana 50 zirehli texnika, daha sonra "Minstrel" hava hücumundan müdafiə raketləri getiriləcək. Fransa hərbi attaşesi Fransanın öldürəcü silahlarının Ermənistənə tədarüküne nəzarət edəcək. Artıq Fransanın İrəvandakı səfirliyində hərbi missiya yaradılıb, attaşə təyin edilib. Ümumiyyətlə, faktlar təsdiq edir ki, Fransanın Ermənistənə hərbi dəstəyi hər zaman olub. 44 günlük Vətən Müharibəsində Fransa müxtəlif vəsítələrlə Ermənistəni

Ermənistəna satır. Təbii ki, bu cür məkrli siyaseti ilə Fransa bölgədə yenidən müharibə ocağı yaratmaq və "bəlkə Ermənistən hərbi uğur əldə etdi" ümidiñə köklənib. Lakin arzu və istəkləri puça çıxacaq. Çünkü Azərbaycan elə bir güce və qüdrətə malik dövlətdir ki, qabağında heç bir qüvvə dayana bilməz. Əgər Ermənistən Fransanın silahlarına arxalanıb, təxribatlar-a cəhd edərsə, o zaman dövlətçiliyindən tamamilə məhrum ola bilər. İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında dövlətimizin üçrəngli bayrağının dalğalanmasını təmin edirlər. Təbii ki, Ermənistən 44 günlük Vətən Müharibəsinin acı nəticələrində nəticə çıxarmasa regionda yeni müharibənin baş vermesi qaćılmazdır. Bu halda Ermənistən mövcudluğunu tamamilə itirə bilər. Müharibə baş verəcəyi təqdirdə erməni hərbi xuntasını heç bir qüvvə, o cümlədən fransız silahları, ABŞ-in dəstəyi, Avropa İttifaqının yardımçıları da kömək edə bilməyəcək. Ona görə də Ermənistən hazırlı rəhbərliyi mövcud reallığı qəbul edərək, Azərbaycanın sülhə xidmət edəcək təkliflərini qəbul etməlidir, Zengəzur dəhlizi açılmalıdır, sülh müqaviləsi imzalanmalı, Qərbin, xüsusilə də Fransanın regiona olan əsəssiz müdaxilələrinə qarşı etiraz edilməklə, imtina edilməlidir.

### Ermənistən kimi Fransa da qərəzli və terrorçulara xas siyasetinin qurbanı olacaq

Araşdırımlar əsasında səbütə yetirilib ki, hələ 44 günlük vətən müharibəsindən önce və müharibənin getdiyi dönmədə Fransa Ermənistənə hər cür silah, maliyyə və siyasi dəstəyi göstərib. Ancaq nədənse Fransanın PUA-lara qarşı mübarizə sistemləri göndərmək təklifini Paşinyan redd edib. Bununla bağlı Ermənistən Milli Tehlükəsizlik Xidmetinin keçmiş direktoru Davit Şahnazaryan bildirib ki, Fransa Ermənistənə PUA-lara qarşı mübarizə sistemləri göndərmək təklif edib, ancaq Paşinyan qəbul etməyib. Görünür, Paşinyan Rusiyarı özündən incik sala biləcəyindən ehtiyat edib. Çünkü o zaman Ermənistən hakimiyəti indiki kimi Rusiya ilə münasibətləri qarşıdurma səviyyəsində deyildi. Paşinyan rejimi müharibənin ilkin mərhələsində Rusiyaya olan ümidiñən tam şəkildə üzənməmişdir. Yəni xəyal edirdi ki, tarixin müxtəlif dönmələrində olduğu kimi, bu dəfə də Rusiya bütün vəsítələrle onlara Azərbaycana qarşı müharibədə yardımçı olacaq. Lakin Rusiya və digər Ermənistənə dəstək verməyi düşünən dövlətlər və qüvvələr Azərbaycanın sərt münasibəti ilə üzləşə biləcəklərindən ehtiyat etdiklərindən açıq şəkildə Ermənistənə kömək etməkdən imtina etdilər. Neticədə 2020-ci il noyabrın 10-da Ermənistən teslim olmaq haqqında sənədi imzalamağa mecbur oldu. Ermənistənən aq bayraq qaldırmasından sonra Fransa daha geniş və əhatəli şəkildə Ermənistənə siyasi və hərbi dəstəyini artırmağa başladı. Bununla əsaslı gestrateji maraqları fonunda Cənubi Qafqazda mövcudluğunə təmin etməyə ümid bəsleyir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, Fransanın ümidiñəri puça çıxacağı şübhəsidir. Çünkü regionun lider dövləti olan Azərbaycan heç bir haldə Fransanın və ya hansısa digər pozucu qüvvələrin bölgəye



İttifaqının nümayəndəsi Jan Jakob Bisep beynəlxalq konfransda çıxışı zamanı bildirdi ki, dörd əsrdir ki, biz Fransanın təzyiqi altında yaşayıraq: "Ölkəmiz Fransanın müstəmləkəciliyi dövründən bəri öz haqları uğrunda mübarizə aparır. Fransızlar bizim ərazilərdə işləyir, yerli əhali işə işsizdir. Azadlığımız üçün mitinqlər təşkil edirik ki, səsimiz eşidilsin, amma buna görə həbsə atılıraq. Biz Fransa müstəmləkəciliyi ilə mübarizəmizi davam etdiririk. Bu ölkənin ədalətsizliyindən çox əziyyət çekirik". Böyük Britaniyanın "CAGE" müstəqil insan haqları təşkilatının icraçı direktoru Məhəmməd Rebbani isə konfransda çıxışında bildirdi ki, Fransa müsəlmanların usaqlarını kriminallaşdırır: "Fransada etirazların strateji olaraq yatırılması trayektoriyası eks olunub. Burada hazırlı irqçılık və islamofobiya siyasetinə qarşı təqnidləri müxtəlif cinayətləri atırlar. Müsəlmanların üzərinə müxtəlif cinayətləri atırlar. Onların özünüfədə hüquq tapdalanır, qızların məktəblərdə müsəlman geyimləri geyiməsi qadağan olunur".

Konfrans iştirakçısı Yeni Kaledoniyanın Sosialist və milli KANAK azadlığı cəbhəsinin BMT-dəki nümayəndəsi Xanım Maqalie Tinqal çıxışında Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə bəyanatına görə təşəkkür edib: "Bu, çox güclü və çox doğru bəyanat id. Fransa çox ikiüzlüdür. Azərbaycan Prezidentinə bizim vəziyyətimizlə bağlı bəyanatına görə təşəkkür edirəm. Biz bu gün Yeni Kaledoniya çox böyük problemlərə üzüşürük. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı 2021-ci ilin 12 dekabrında keçirilmiş referendum pandemiya dövründə təsadüf etdi. Ona görə də biz bunun təxirə salınmasını istədim. Lakin Fransa referendumu saxladı, nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi referendumda iştirak edə bilmedi. Fransanın bu referendumu saxlaması ikiüzlülükdür. Biz öz hüquqlarımız uğrunda mübarizə aparacaq. Ona görə də bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıracaq".

Göründüyü kimi, Fransa dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükədir. Bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ələmin ayıq-sayıq olmasına və terrorçu dövlət olduğuna heç bir şübhə yeri qalmayan Fransanın zərərsizləşdirilməsi, ən azı əski mövqeyinə qaytarılması üçün birləş böyük ehtiyac var.

**İLHAM ƏLİYEV**

# Rus qazi, "Türk axını" və Avropa



**Ukrayna ərazisindən tranzitinin dayandırılmasından sonra bu ildən Rusiya qazından məhrum olan Slovakiya yeganə alternativ marşrut olan "Türk axını" ilə xammal almağa başlayıb. Bu, Bratislavadan əlavə xərclər tələb edəcək, qaz kəmərinin gücü isə bütün lazımı həcmərin ölkəyə yönəndirilməsinə imkan verməyəcək. Ekspertlər belə bir sxemin çox güman ki, müvəqqəti olacağına əmindirlər.**

"Qazprom" fevralın 1-dən "Türk axını" ilə Slovakiya qaz tədarükünü bərpə edib. Konkret həcmələr barədə açıqlama verilməyib, lakin qeyd edilib ki, aprel ayından rəqəmlər iki dəfə artmalıdır. Çatdırılmalar "Qazprom"la 2034-cü ilə qədər olan müqavilə əsasında həyata keçirilir. Əvvəller Slovakiya Rusiyadan Ukrayna ərazisindən tranzit yolu ilə qaz alırdı, lakin 2025-ci il yanvarın 1-də bu istiqamətdə qazın nəqli ilə bağlı müqavilənin müddəti başa çatıb. "Qazprom" Slovakiya çatdırılma ilə bağlı şərh verməkdən imtina edib. Dekabrdə Slovakiyanın baş naziri Robert Fiko Rusiya prezidenti Vladimir Putinlə Rusiya



**"USAID illər boyu müxtəlif dünya ölkələrində ikili funksiyani yerinə yetirib".** Bu sözleri SİA-ya açıqlamasında siyasi şəhərçi Aydin Quliyev deyib. O bildirib ki, onun ikili funksiyasının bir tərefi yardım, maliyyə dəstəyi, başqa tərefi isə maliyyə dəstəyi ve yardım adı altında inqilab hazırlıqları mərkəzi rolunu oynayıb: "Saysız faktlar getirmek mümkünür ki, USAID mütxəssislərinin köməyiyle müxtəlif ölkələrdə xaos mexanizmləri, sənəriləri işlənilib. Bu xaos mexanizmləri əsasında sonda ya həmin ölkədə hakimiyyət dəyişikliyi baş verib, ya da xaosun yarımqıq saxlanması ilə mövcud hakimiyyətlərə lazımi səviyyədə təzyiq və təsirler göstərilib.

Keçən əsrin 70-ci illərində yaradılmış olan bu strukturun fəaliyyəti, xüsusilə soyuq müharibə mərhələsi müvəqqəti olaraq başa çatandan sonra daha da feallaşmağa başlaşdı. Çünkü dünyada soyuq müharibə, Rusiya ilə Amerikanın soyuq müharibəsi məyyən bir müddət səngisə də, amma bir qütbü dünyadan yaranmasına maneçilik törətmək istəyən yeni-yeni ölkələr peydə oldu. Həmin ölkələri yola getirmək, onları itaetkar vəziyyətdə saxlamaq üçün USAID-in əlində sayız-hesabsız təsir mexanizmləri olub. Eyni zamanda bu təşkilat tekce inqilab hazırlıqları mərkəzi rolunu oynamayıb. Həmin ölkələrdə müyyən qeyri-şəffaf layihələrin əsasına

## "Qazprom" alternativ marşrutla ixracı bərpa edir

qazının tədarükü məsələsini müzakirə edib. "Birtəhər bizi qazla təmin edəcəklər. Bunun bir hissəsi cənub marşrutu ilə çatdırıla bilər, lakin ehtiyatlar olduğu müddətə Slovakiyada istehlak təmin edilir", - Fico deyib.

Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə uzanan ilde 31,5 milyard kubmetr tutumlu "Türk axını" "Qazprom"un Avropaya qalan yegane tədarük marşrutudur. Ənənəvi olaraq Rumınıya, Yunanistan, Şimali Makedoniya və Macarıstan bu boru kəməri ilə qazı Bolqaristan və Serbiyadan keçən

Rusiya qazının öz ərazisindən tranzitindən 500 milyon avro gəlir itirəcək.

Təchizatların istiqamətinin dəyişdirilməsinə baxmayaraq, Slovakiya, Macarıstan kimi, Ukrayna ərazisindən nəqlin bərpasında isarlıdır. Avropa Komissiyasının (AK) nümayəndəsi Anna-Kaisa Itkonenin verdiyi məlumatə görə, AK təsirə meruz qalan ölkələrin enerji təchizatının tehlükəsizliyini təmin etməyə çalışır, lakin Kiyevə mümkün təzyiqlər barədə suala cavab verməyib.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti İgor Yuşkov

hesab edir ki, Slovakiyaya ixracı "Türk axını"na yönəltmək üçün "Qazprom" lazımi həcmələri boru kəmərində uyğunlaşdırmaq üçün türk təreyderlərinə tədarükleri azaltmağa məcburdur. Bu, Rusiya qazını birbaşa almaqdan imtina edən, lakin onu təreyderlər vasitəsilə alan Bolqaristandan idkala təsir göstərə bilər. Eyni zamanda ekspert "Qazprom"un Ukraynadan keçən həcmələri tamamilə əvəz edə biləcəyinə əmin deyil. Yuşkov "Türk axını" ilə təchizat sxemini daimi olacağına şübhə edir.

Qeyd edək ki, "Türk axını"nda sərbəst həcm yoxdur. Operatorların məlumatlarına görə, qaz kəməri artıq layihə gücündə xeyli artıq işləyir. Son bir neçə gündə həcmələr süt-kada 55 milyon ötüb - illik göstəriciyə çevrildikdə təxminən 20 milyard kubmetr təşkil edir. Görünür, bu hədddir və ya ona yaxındır. Əlavə sərmayələr qoyulmadan və Bolqaristana təchizat sisteminin genişləndirilməsi istiqamətində iş aparılmasa, onu artırmaq mümkün olmayıcaq, ona görə də bu marşrut üzrə bütün həcmi Ukrayna istiqamətində yönləndirmək mümkün olmayıcaq. Eyni zamanda, o, yaxın vaxtlarda Rusiya qazının Ukrayna ərazisindən tranzitini bərpası ilə bağlı razılığın əldə olunacağına şübhə edir.

V.VƏLİYEV

## "USAID illər boyu müxtəlif dünya ölkələrində ikili funksiyani yerinə yetirib"



da gənc nəslin beynlərini yumaq, insanları topırlamaq, hətta məlumatlara görə bəzi ölkələrdə narkotik maddələrin yetişdirilməsinə, yetişdirilməsinin maliyyələşdirilməsinə qədər geniş çeşiddə fealiyyətlərdə olublar. Nə yaxşı ki, Amerikanın özünün rəhbər-

liyi, hazırkı prezident bu təşkilatın, fealiyyətinin qeyri-şəffaf olması nəticəsinə geldi. Çünkü dünya dövlətlərinin də narahatlığı tekce USAID-in onların ərazisindəki qeyri-şəffaf fealiyyəti ilə bağlı deyildi. Həm də onunla bağlı idi ki, bu təşkilat eyni zamanda

Amerikanın özünün də müxtəlif regionlarda nüfuzuna zərba vururdu. Çünkü insanlar Amerikanın siyasetindəki dəyərlərə üstünlük verməyə meylli olduğu halda bir-dən-bire USAID kimi təşkilatların timsalında pərdəxəsə, maddi və pozucu maraqlara xidmət edən nüansları görürdülər. Təbii ki, bu, Amerikanın siyasetində ikili standartlara dəlalət etməkən də, dövlətin də müxtəlif bölgelərde və müxtəlif dövlətlərde nüfuzunu zədələyirdi.

"Nə yaxşı ki, Amerikanın rəhbərliyi bu reallığı gördü və USAID-lə bağlı çıxdan idı ki, bəzi ölkələrin, o cümlədən Azərbaycanın apardığı siyaset, ortaya qoymuş Mövqə bu gün Amerikanın indiki rehbərliyinin siyaseti ilə xeyli dərəcədə üst-üstə düşdü. Neticədə USAID-in fealiyyətinin dayandırılması ilə bağlı bir qərar verildi. Beləliklə, USAID-lə əlaqədar bəzi milli dövlətlərin, o cümlədən Azərbaycanla Amerikanın siyaseti müyyən qədər üst-üstə düşdü. İndi bu vəziyyətin nə qədər davam edəcəyini isə gələcək göstərəcək" - deyə o, əlavə edib.

Söylü Ağazadə



## XİDIR NƏBİ, XAN İLYAS, AÇDI ÇİÇƏK, GƏLDİ YAZ

Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xidir İlyas və ya Xidir Nəbi adlandırılaraq mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgelərində keçirilir. Xidir İlyas adətən, təbiətin oyanması, otların cürcəməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xidir Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəcisi" kimi təqdim olunur. Xızır peyğəmbərlə eyniləşdirilir. Xalqımız tarix boyu öz adət-ənələrini qoruyub saxlamış, ən çətin zamanlarda belə milli dəyerlərinə sahib çıxmışdır. Çoxəsrlük tarixində özünəməxsusluğunu qoruyub saxlaya bilmüşdür. Bu gün həmin dəyerlərinə fonunda Azərbaycan xalqı öz tarixi keçmişinə söykənərək milli-mənəvi dəyerləri, ənənələri, əxlaqi keyfiyyətləri ilə dünya xalqları arasında seçilir və diqqəti çəkir. Əlbette ki, her bir xalqın özünəməxsus dəyerləri, keyfiyyətləri mövcuddur və onları yaşatmağa çalışır. Zəngin irse malik olan Azərbaycanda keçirilən bayramlar da xalqın genetik yaddaşından səzülüb gələrək, onun milli-mənəvi dəyerlərini eks etdirir. Azərbaycan mənəvi mədəniyyətinin tərkib hissəsi olan bayramlar xalqımızın həyatında mühüm yer tutur. Qədim tarixi özündə ehtiva edən Azərbaycan xalqının meşətində mövcud olan bir çox bayramların tarixi qədimdir və onların başlangıcı eramızdan əvvəlki minilliliklərə söykənir. Məlumdur ki, bayramlar öz məzmununa görə dini və dünyəvi bayramlara bölünür. Azərbaycanda Ramazan bayramı, Qurban bayramı kimi dini bayramlarla yanaşı, dünya xalqları ilə bərabər olaraq qeyd etdiyi bayramlara da təsadüf olunur.

## QƏDİM TARİXİMİZİ ÖZÜNDƏ EHTİVA EDƏN BAYRAM

Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan olan Xidir İlyas və ya Xidir Nəbi adlandırılaraq bayram Azərbaycanda Xızır Nəbi bayramı, Təbriz ətrafindəki Qızılbaşlar zümrəsində isə yene de Xızır Nəbi bayramı adı ilə tanınır. Bu bayram Azərbaycanın demək olar ki, bütün bölgelərində keçirilir. Naxçıvanda, eləcə də Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıllı və Füzuli rayonlarında tətənəli şəkildə qeyd olunub. Rəvayətlərdən birində deyilir ki, "Xızır peyğəmbər bir qabda dirilik suyu götürüb insanlara getirirmiş. Çox yorulduğundan yolda bir ağacın kölgəsində yatır. Həmin ağac da çinar ağacı imiş. Birdən qab aşır, su töküldür çinarın dibindəki çuxura. Suyun bir hissəsini qarğalar gelib içir. Qalanını da çinarın kökləri çəkir. Ona görə də deyirlər ki, qarğalar üç yüz il yaşayır, çinar ağacı da uzunmürlüdür".

Mənbələrdə göstərilir ki, rus tədqiqatçısı T.F.Aristova Laçın, Qubadlı və Zəngilan rayonlarında bu bayramın qeyd edilməsi pro-



# Təbiətin oyanmasının ilk müjdəcisi

sesləri haqqında maraqlı məlumat verir. Qeyd edir ki, qışın ortalarında keçirilən bu bayramda azərbaycanlı qadınlar ailəsinin salamatlığı üçün sacda qovurğa qovurur, çay və bulaq kənarında müxtəlif rənglərlə bir neçə yumurta qovaraq niyyət edirdilər. Ərtəsi gün yumurtalara baxırdılar. Əgər yumurta qırmızı rəngə boyanmışdırsa yaxşı, qara boyanırdısa pıs əlamət yozurdular.

Xidir İlyas adətən, təbiətin oyanması, otların cürcəməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir.



Tədqiqatlarda Xidir Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəcisi" kimi təqdim olunur. Qeyd edim ki, Xızır Nəbi bayramı Novruz bayramından əvvəl keçirilir. Bu bayramın keçirilməsi kiçik cilləyə təsadüf edilir. Bayramın tarixi günü ilə bağlı tədqiqatçılar, folklorşunas alımlar müxtəlif fikirlər ilə sürürler. Bəzi mənbələrdə həmin bayramın kiçik cillənin qurtarmasına 2-5 gün qalmış, bəzilərində həmin mərasimin kiçik cillənin onuncu gündənde, bəzilərində isə böyük cillədən dörd və kiçik cillədən üç gün olmaqla yeddi gün ərizində keçirildiyinə



təsadüf edir. Azərbaycanın xalq yazılıcısı Əzizə Cəfərzadə isə "Xidir İlyas" mərasimini kiçik cillənin qurtardığı son üç gündə keçirildiyini göstərir. Başqa bir mənbədə isə Xidir Nəbi bayramının fevralın 12-dən 20-



dək keçirildiyi qeyd olunur.

Xoşbəxtlik, ruzi, arzuların simvolu olaraq qeyd olunan bayramın kiçik cillənin çıxmazı münasibətələ keçirilməsi həm də qədim əkinçilik görüşləri ilə əlaqədardır.

Xidir İlyas mərasimine xüsusi hazırlırlar. Xalq arasında belə inam vardır ki, əgər Xidir Nəbi Boz atında gələrkən evlərdə bayram əhval-ruhiyyəsi görməzsə küsüb gedidi. Xidirin küsüb getməsi isə ruzi-bərəkətin yox olmasına səbəb olar, baharın gəlməsi



gecikər. Buna görə də hələ kiçik cillənin birinci günündə başlayaraq bayram tədarükü görülürdü.

Üç gündən ibaret olan Xidir Nəbi bayramının birinci günü torpaq tərif olundu. Torpağın üstündə od qalanardı ki, torpağın nəfəsi qızınsın. Bağlar təmizlənər, çör-cöp, xəzəl yiğilər yandırılırdı. Bayramın ikinci günü evdəki hər öküzün adına üç duzsuz köməb bişirilir öküzlərin qarnının altından diyləyər və oxuyardılar:

Xidir Nəbi, xan İlyas,  
Açdı çiçək, gəldi yaz.  
Mən Xidirin quluyam,  
Boz atının çuluyam.

Bayramın üçüncü günü cütçü və əkinçinin şəxsində torpağı becərən, şum şumlayan, əkin əkən əməkçilər tərif olunardı. Boz

at üzərində gələcək Xidir Nəbinin əlində od olacaq güman edilərdi. Onun torpağı isidəcəyi, odla yanaşı günəş və suyun adamlara sağlamlıq getirəcəyi düşünüldər. Mərasimdə əkinçi, cütçü və sayaçı nəğmələri oxunar, "Xidir Nəbi"ye nəğmələr, şeirlər qoşulardı. Bayramın hər üç gündə cavalar əkin yerlərindən keçib Xidir Nəbini axtarmağa gedərdilər. Onlara "Xidirçilər" deyərmişlər. Xidirçilər hava işıqlanmadan əvvəl əllərində şam Xızırın dalınca gedər və nəğmələr oxuyardılar.

## MİFİK OBRAZIN MÖVCUDLUĞUNU YADDAŞLARDA MÖHKƏMLƏNDİRİ- RƏN XİDIR NƏBİ MƏRASİMİ

Bayramın atributu isə qovrulmuş buğda və qovuddur. Bundan başqa digər paxlalı bitkilər, çərez də mütləq süfrəyə qoymalıdır. Xəşil də ki, öz qaydası ilə. Ümumiyyətlə, qışda keçirilən bayramların hamisində bu xörək növü hazırlanır. Bayramda daha çox sevinən uşaqlardır. Xidir Nəbi günü, Novruzda olduğu kimi, uşaqlar qapı-qapı gəzib papaq atırlar. Axşam şər qarışında isə cavalar və uşaqlar dəstələnib evləri qapı-qapı gəzərək "Xidir" nəğməsini oxuyar və bayram payı yığardılar. Hansı qapıdan içəri girsələr, əvvəlcə dəstədən bir adam irəli çıxıb avazla oxuyardılar:

Mən Xidirin quluyam,  
Göy atının çuluyam.  
Ağzının arpasiyam  
Ayağının naliyam.

Toplanan pay isə bərabər şəkildə bölünürdü. Bundan başqa həmin gün yükün altına qovud qoyerlər. Xalq inanclarına görə, əfsanəvi Xızır Peyğəmbər gelib bu qovuda toxunarsa, həmin il o evdə ruzi-bərəkət olar. Bunu bilmək üçünse ev sahibi səhər ertədən qovudun üzərində Xızırın atının izini axtarır. Hər hansı bir işarə varsa, deməli, niyyəti baş tutub.

Azərbaycan folklorunda Xidirlər bağılı inamlar da sayca üstünlük təşkil edir. "Xidir payı"ndan ərtəsi günü yaşıyla köməb bişirər, qovut çəkili və dəstənin üzvləri arasında bölünərdi. "Xidir Nəbi" bayramında yumurta döyüşdürüldür. Hansı yumurta sınsa, sahibi uduzmuş hesab olunurdu. Bu bayramda qapıpusma mərasimi də keçirilirdi. Qulaqları barmaqla yumaraq niyyət tutur və "filan evə qapı pusmağa gedirəm"- deyilər. Həmin qapıya çatanda qulağı açar, niyyəti eşitdiyi ilk sözle sinayardılar. Qovurğanı məcməyiyyə yayıb boş otaqda səhərədək saxlayardılar. Əgər səhər qovurğanın üzərində el izləri görünərsədi, deməli, Xidir İlyas o eve gəlmişdi, həmin il ailə üçün xoşbəxt il olardı.

Bütün bunlar göstərir ki, Xidir Nəbi mərasimi xalq bayramı olmaqla yanaşı, həm də mifik bir obrazın - Xidir İlyasın mövcudluğunu, mərasimlərdə şəxsən iştirak etdiyi barədə fikri yaddaşlarda möhkəmləndirir.

Nəzakət ƏLƏDDİNQIZI



# AŞPA Gürcüstana qarşı: Tbilisi kiməsə tabe olmaq istəmir

"İlk növbədə, əsas strateji tərəfdaşımız, qonşumuz və dostumuz Azərbaycanla fəal ünsiyyət gündəliyin ən vacib bəndlərindən birinə çevriləməlidir"



tik yeni seçkiler üçün əlverişli seçki mühitinin yaradılması" prosesinə başlamalıdır.

AŞPA-nın bu qərarı Avropa bürokratiyasının böhranından xəber verir, Gürcüstanın baş naziri İrakli Kobaxidze hadisəyə belə münasibət bildirib. Onun sözlərinə görə, Assambleyanın Gürcüstanın

## Eksertlərin şərhi

**"Gürcü arzusu" komandasının birgə qərarı ilə Avropa Şurası Parlament Assambleyasında işi dayandırıraq". Bu bəyanatla bir neçə gün əvvəl Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, hakim "Gürcü Arzusu" partiyasının üzvü Tea Tsulukiani çıxış etdi. Gürcüstanın 1TV kanalının səfat gətirdiyi kimi, onun sözlərinə görə, nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı qeyd-şərtlər seçicilərin əksəriyyətinə və ölkə ictimaiyyətinə xəyanət etmək deməkdir.**

Qeyd edək ki, AŞPA Gürcüstan hakimiyətinin şərtləri yerinə yetirmədiyi təqdirdə fəaliyyətinin dayandırılması şərti ilə Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin tanınmasına səverib.


Nümayəndə heyətinin diskvalifikasiyası məsəlesi Gürcüstan müxalifəti və AŞPA-dakı ən böyük siyasi qrup olan Avropa Xalq Partiyası tərəfindən qaldırılıb.

Xülasa, tələbə görə, AŞPA-da səsverme hüquqlarını qorumaq üçün Gürcüstan dərhal "son parlament seçkiləri zamanı qeyd olunan nöqsan və çatışmazlıqların təcili aradan qaldırılması və yaxın aylarda təyin edilməli olan əsl demokra-



Tanınmış gürcü müşahidəçiləri bu vəziyyətlə bağlı fikirlərini Caliber.Az-la bölüşübələr. Eksertlərin şərhini oxucularımıza təqdim edirik.

**Politoloq və SIKHA Foundation tədqiqat mərkəzinin təsisçisi Arçil Sixarulidze** deyir ki, Avropa strukturlarının müəyyən hissəsi Gürcüstandan öz geosiyasi maraqları üçün istifadə oluna biləcəyinə inanır. "Avropa strukturlarında bu təəssürat tamamilə onlardan asılı olan qeyri-hökumət təşkilatları ve yerli müxalifət tərəfindən yaradılıb. Təəssüflər olsun ki, onlarla temasda olan o "elit" QHT-lər Qərbin bu qrantlarından



**Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi**

*Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə integrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.*

asılıdır və ona görə də onlar Qərbin eşitmək istədiklərini ona ötürürler. Müxalifet reytingini itirdiyindən, Qərbdən asılı olduğundan, bu qüvvələr təessüf ki, orada ümumi əhval-ruhiyyəni eks etdir-

idi", - deyə Sixarulidze izah edib.

**Siyasi elmlər üzrə professor, Gürcüstanın eməkdar jurnalisti Badri Naçkebia** öz növbəsində bildirib ki, bu gün Avropanın siyasi strukturları ilə Gürcüstan arasında münasibətlərde baş verənlər həqiqətən de ciddi narahatlıq doğurur.

"Bir tərəfdən, məlum olduğu kimi, Gürcüstan konstitusional olaraq Avro-Atlantik kursa sadıqlığıni təsdiqləyir. Digər tərəfdən, Gürcüstan faktiki olaraq Avropaya integrasiya deyilən hər şeyin kənarında qalır.

Bunun səbəblərini çox yaxşı bilirik. İndi də onlara başqa biri də əlavə olunub, o da Gürcüstanı AŞPA-dan çıxarmaq üçün ona növbəti tezyiqlər etməyə başlayıb. Fakt budur ki, nümayəndə heyətinin rəhbəri Tsulukianının hərəkətləri doğrudan da bir komandanın oyunu idi. Belə olan halda, hamı payız seçkilərində hansı saxta karlıdan danışır, lakin Gürcüstan Ombudsmanı İoselianının dediyi kimi, sadəcə olaraq, sənədləşdirilmiş saxtalaşdırılmalar yoxdur.

Hesab edirəm ki, avropalılarla hansısa güzəştə getmək olardı ki, müxalifətin hesab etdiyi kimi, qanun pozuntularına yol verilən bəzi ayri-ayrı rayonlarda təkrar seçkiler keçirilsin. Amma hakim partiya və ölkə rəhbərliyi tamamilə yeni parlament seçkilərinə qəti şəkildə razı olmayıcaq", - professor emindir.

O deyir ki, müxalifətin və AŞPA-nın mesajı aydınlaşdır. "Gənən bu seçkilərdə qalib gəlməsini müxalifətin özü də təsdiq edir. Sadəcə, onu təşkil edən partiyalar arasında rəqəmlər fərqlidir. Demək olar ki, indi parlament nümayəndə heyətinin rəhbəri Tsulukiani faktiki olaraq irəliyə doğru addım atıb. Bu halda, bu, GA-nın Gürcüstanın maraqlarını və seçicilərinin maraqlarını qurban verməyəcəyi ilə bağlıdır. Amma digər tərəfdən, biz Gürcüstanın konstitusiyasında yazılın Avro-Atlantik xəttidən daha da uzaqlaşdığını görürük.

Belə olan halda mən hesab edirəm ki, həll yolu məhz regional əməkdaşlıqda, ilk növbədə Cənubi Qafqazda əməkdaşlıqdır. Burada mən məşhur ictimai xadim Zurab Xonelidzinin Cənubi Qafqazda yeni strukturların yaradılması üçün kollektiv tədbirləri və bu sahədə gələcək əməkdaşlığı nəzərdə tuturam. Gürcüstan təcrid olunsa, bu, onun üçün çox pis olacaq. Ona görə də, ilk növbədə, əsas strateji tərəfdaşımız, qonşumuz və dostumuz Azərbaycanla fəal ünsiyyət gündəliyin ən vacib bəndlərindən birinə çevriləməlidir", - deyə Naçkebia yekunlaşdırıb.

**Tərcümə - Elçin Bayramlı**

# Qəbir əzabı doğrudurmu?



**“Qəbir əzabı doğrudur. Quran’ı-Kərimdə Nəhl, Muminun və Əgər surəsində qəbirdən qiymətə qədər olan müddətdə yəni, ölümdən qiymətə qədər olan müddətdə əzab çəkənlərin və cənnət həzzi dadanların haqqında məlumat verilir. Məsələn, Nəhl surəsində deyilir ki, bir mömin ölkənən həqiqi mömin ölkənən məlekələr onu salamlayırlar deyirlər buyurun cənnətlərə, ləzzətlərə daxil olun”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.**

Mircəfər Əyyubov sözlərinə belə davam edib: “Muminun surəsində firon və fironçular haqqında deyilir. Həm də Əgər surəsində bunlar firon və onun tərəfini saxlayanlara hər səhər ve hər axşam əzab verilir, qiymət gündündə isə onlar cəhənnəmə daxil olacaqlar. Yəni cəhənnəmə daxil olana qədər ölümdən qiymətə qədər kiçik əzəblərlə əzab çəkirler.

Bu barede hədislərdə də var. Məsələn, məşhur hədislərin birində deyilir ki, Həzreti Peyğəmbərin möhtərəm sehabərlərindən biri dünyadan köçmüşdür, Həzreti Peyğəmbər özü onun dəfn mərasimi ilə məşğul oldu, özü buyurdu ki, minlərlə məlek onu yola salmağa gəlib. Bəs cənnətə getmirsə, hara gedir? Həzreti Peyğəmbər buyurdu ki, bu saat onu qəbir sixir. Söhbət əlbəttə o cismanı, fiziki qəbirdən, o bədəndən getmir, onun mənəvi, ruhani bədənidən, cismindən səhəbet gedir. Bu saat onun vücudunu mənəvi qəbr sixır, ona əzab verir. Soruştu niyə? Peyğəmbər əleyhissəsləmin cavab verdi ki, cünki bu her nə qədər mömin şəxs olsa da hamiya yardım eləsə də, hər işi düz olsa da ailəsi ilə əxlaqında biraz problem var idi, biraz kobud idi. Ona görə də qəbr o kobudluğun əvəzində onu sixır ki, qiymətdə asanlıqla cənnətə getsin. Bəli, qəbr əzabı vardır. Qəbirdə ümumi sual-cavab olacaq, insanın əqidəsi haqqında sual olunacaq. Ona görə də meyid qəbər qoyulduğundan sonra ona təlqin oxunur, yəni İslami etiqadlar ona bir təlqin olunur ki o eitsin və asanlıqla cavab vere bilsin”.

Ayşən Vəli



## AYDINLIQ GƏTİRİLDİ

onun dəfn mərasimini şəxsən öhdəsinə götürür, qəbrini düzəldir, dua oxuyur. Özünüz də buyurursunuz ki, minlərlə məlek onu yola salmağa gəlib. Bəs cənnətə getmirsə, hara gedir? Həzreti Peyğəmbər buyurdu ki, bu saat onu qəbir sixir. Söhbət əlbəttə o cismanı, fiziki qəbirdən, o bədəndən getmir, onun mənəvi, ruhani bədənidən, cismindən səhəbet gedir. Bu saat onun vücudunu mənəvi qəbr sixır, ona əzab verir. Soruştu niyə? Peyğəmbər əleyhissəsləmin cavab verdi ki, cünki bu her nə qədər mömin şəxs olsa da hamiya yardım eləsə də, hər işi düz olsa da ailəsi ilə əxlaqında biraz problem var idi, biraz kobud idi. Ona görə də qəbr o kobudluğun əvəzində onu sixır ki, qiymətdə asanlıqla cənnətə getsin. Bəli, qəbr əzabı vardır. Qəbirdə ümumi sual-cavab olacaq, insanın əqidəsi haqqında sual olunacaq. Ona görə də meyid qəbər qoyulduğundan sonra ona təlqin oxunur, yəni İslami etiqadlar ona bir təlqin olunur ki o eitsin və asanlıqla cavab vere bilsin”.

## Bakıda 11 elektromobildən oğurluq edən şəxs yaxalandı

**B**akıda 11 elektromobildən oğurluq edən şəxs polis saxlanılıb. SİA xəber verir ki, bu barede Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində “Volkswagen” markalı elektromobildən 1500 manat pulun oğurlanması barədə polis məlumat daxil olub. Polis əməkdaşları oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı Mahir Məmmədovu saxlayıb.

Araşdırmaclarla saxlanılan şəxsin paytaxtın digər ərazilərində də əsasən elektromo-



billərdən oğurluq etdiyi müəyyən olunub. Onun bu yolla 11 nəqliyyat vasitəsini taladığı məlum olub. Faktla bağlı araşdırma aparılır.

## “SƏS” qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ ABUNƏ OLMAQ İSTƏYƏNLƏR  
AŞAĞIDAKI YAYIM  
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ  
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

**1 nüsxə 1 aylığı 13.20 AZN  
6 aylıq 79.20 AZN  
1 illik 158.40 AZN**

ABUNƏÇİLƏRİMİZİN XİDMƏTİNDƏYİK  
Müraciət, şikayət, yazı, təbrik və başsağlıqlarınızı dərc etməyə hazırlıq!

## Qiş aylarında avtomobilərə hansı xidmətlər göstərilməlidir?

“Qiş aylarında, havaların soyuq olması ilə bağlı maşınlarda qulluq etmək lazımdır. İlk növbədə avtomobilərin təkərləri, şinilləri qış mövsümünə uyğun dəyişdirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, qış mövsümünə uyğun olan təkərlər digər mövsüm üçün olan təkərlərdən elastikliyi ilə seçiləlidir: "Bundan əlavə olaraq avtomobilərdə radiatorun antifrisi dəyişilməlidir.



Maşının ABS-i yoxlanılmalıdır, eylec sisteminə nəzər salınmalıdır. Ümumiyyətə, eylec sistemi diaqnostika baxışından keçməlidir. Şüşə təmizləyən qurğuya baxış keçirilməlidir və əger nasazlıq varsa bu aradan qaldırılmalıdır. Bundan əlavə qış təkərlərinin olması olduqca vacib bir məsələdir. Ən azından yaya istifadə olunan yararsız təkərlərle “qiş yola vere bilerəm” anlayışından uzaq olmaq lazımdır. Digər bir qulluq isə avtomobilin mütləq havalandırma sistemi yoxlamasıdır və sistemə diqqət eləmək lazımdır. Avtomobilin elektrik sisteminə mütləq diqqət eləmək lazımdır. Çünkü yaya yağış nisbətən qısa görə az olur. Qiş aylarında yağıntının çox olması ilə yollarımızda çox təsəssüf ki, su gölməçələri yaranır və hər hansı bir təsirdən avtomobil yana bilər.

mütələq diqqət etməlidir. Əslində avtomobilərin bu yoxlanışlarını təcrübəli sürücülərin hamisi bilməlidir, amma bizdə bir daha bunu xatırlatma kimi sürücülərin diqqətinə çatdırmaq olar”.

Ziya Hikmətoğlu

**Baş redaktor:  
Bəhruz Quliyev**

Ünvanımız:  
Bakı şəhəri,  
Üzeyir Hacıbəyli  
küçəsi, 66.

Səhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

“ƏLİNÇƏ” AZƏRBAYCAN XƏYRİYYƏ CƏMIYYƏTİNİN ORQANI.

QƏZET 1991-Cİ İL

YANVARIN 11-DƏN ÇIXIR

Tel: 598-33-90

Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet bazar və  
bazar ertəsindən  
başqa hər gün  
nəşr olunur**

**Tiraj: 2700**

## BASŞAĞLIĞI

Müzəffər Ağazade, Hüseynbala Mirələmov və Ağalar İdrisoğlu ailə üzvlərile birləşdə, filologiya elmləri doktoru, professor Rafiq Əliyevə qardaşı

Vaqif Əliyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.